



# BİNƏQƏDİ

BAKI-2015  
I AVROPA OYUNLARI  
İLƏ ƏLAQƏDAR 1 İYUL  
2014-cü İL TARİXİNDƏN  
"TƏMİZ BİNƏQƏDİ"  
LAYİHƏSİNƏ START  
VERİLİB

№03 (97) | 23 yanvar 2015

İCTİMAİ-SİYASİ QƏZET

Qiyəti: 40 qəpik

## 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiramla...

Prezident İlham Əliyev Ümumxalq Hüzün Günündə faciə qurbanlarını yad etmək üçün Şəhidlər xiyabanına gəlib



Qanlı Yanvar hadisələrindən 25 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağa silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsinə daha ucaldı bəyan etmişdi. Düz 25 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan oğulları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanı törətdiyi qanlı qırğınların uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxtki rəhbərlərinə və onların Azərbaycanda nökrələrinə dərin nifrətini bildirir.

SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın o zaman ki rəhbərliyinin xəyanətərkə mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxarıb, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələnib. Buna baxmayaraq, Azərbaycanın o vaxt ki soriştəsiz, kölə psixologiyalı rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmayıb və onlar sovet rəhbərliyinin ətəyindən tutmaqda davam ediblər.

Onlardan fərqli olaraq, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəsinə gəlib, Qanlı Yanvar

qırğını törədənəri pisləyən kəskin bəyanatla çıxış edib, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırıb. Bununla da ulu öndər öz cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut edib.

Əlbəttə, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsinə qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız, qanı bahasına da olsa, istəyinə – azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcəkdir.

Keçmiş sovet hərbi maşınının Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü, qətləmi idi. Həmin gün SSRİ dövləti dinc əhəlinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştrakçı olduğu Mülli və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını pozmuşdu.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda rəhbərliyinə yenidən qayıdırdan sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə mənəvi bəyənət verilib və cinayət törədənərin adları ictimaiyyətə çatdırılıb, 20 Yanvar – Ümumxalq Hüzün Günü elan edilib.

Azərbaycan xalqı hər il faciə qurbanlarının xatirəsinə dərin ehtiramla yad edir.

Yanvarın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsinə yad etmək üçün Şəhidlər xiyabanına gəlib. Dövlətimizin başçısı "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət himni səsləndirilib.

Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycanda səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsinə yad ediblər.

## Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Almaniyaya Federativ Respublikasına işgüzar səfərə gəlib.

Berlinin Tegel Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şəərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Berlində Almaniyaya-Azərbaycan Forumunun üzvləri, Almaniyaya Bundestaqının Xristian Demokratlar və Xristian Sosialistlər, Sosial Demokratlar və Yaşlılar partiyalarından olan deputatları, Bundestaqda fəaliyyət göstərən komitələrin rəhbərləri və üzvləri ilə görüşüb.

Səfər çərçivəsində Prezident İlham Əliyevin Almaniyaya-Azərbaycan Forumunun üzvləri ilə görüşünün önəmi qeyd edilib. Azərbaycan ilə Almaniyaya arasında siyasi, iqtisadi, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı səmərəli fikir mübadiləsinin aparılması baxımından bu görüşün əhəmiyyəti vurğulanıb. Ölkələrimiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi, parlamentlərarası əlaqələrin bu prosese mühüm töhfə verdiyi bildirilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi barədə görüşü iştirakçılarına ətraflı məlumat verib. Dövlətimizin başçısı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Almaniyaya arasında energetika sahəsində əməkdaşlıq, iqtisadi əlaqələr, informasiya texnologiyaları, tibb sahəsində əməkdaşlıq, yeni alman şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirakı da müzakirə olunub. Bundan əlavə, ölkələrimizin parlamentlərarası əlaqələri, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa Şurası və Avropa İttifaqında əməkdaşlıq, "Şərq tərəfdaşlığı" Programında iştirakla bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu əlaqələrdə Azərbaycana münasibətəndəli olmasının zəruriliyi vurğulanıb.

Yanvarın 20-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayer ilə görüşü olub. Almaniyalı nazir Azərbaycana son səfəri zamanı keçirdiyi səmərəli görüşləri xatırlayıb, həmin səfərin məhsuldar olduğunu bildirdi.

Söhbət zamanı Azərbaycan ilə Almaniyaya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin



gün Berlində Münxen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşüb.

Görüşdə Münxen Beynəlxalq Təhlükəsizlik Konfransının regional təhlükəsizlik və beynəlxalq əməkdaşlığa töhfə verdiyi qeyd olunub, digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Yanvarın 21-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniyaya Federativ Respublikasının Kansleri Angela Merkelin görüşü olub.

Kansler A.Merkel bu səfəri ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi üçün önəmli səfər kimi dəyərləndirib. Almaniyanın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyən xanım Merkel ölkəmizin Avropa enerji təminatının şaxələndirilməsində, TAP, TANAP kimi nəhəng enerji layihələrinin həyata keçirilməsində, eləcə də "Şərq tərəfdaşlığı" Programında mühüm rol oynadığını bildirib, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində, ölkəmizdə infrastruktur layihələrinin icrasında Almaniyanın yeni şirkətlərinin iştirakı etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu səfərin əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını bildirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlətimizin başçısı Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi, danışıqların hazırkı prosesi barədə ətraflı məlumat verib.

Prezident İlham Əliyev xeyli sayda alman şirkətinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində fəal iştirakını məmnunluqla qeyd edib, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildi-

rib. Dövlətimizin başçısı Azərbaycan-Avropa İttifaqı əlaqələrinə də toxunaraq, bu münasibətlərin uğurla inkişaf etdiyini deyib.

Görüşdə, həmçinin, regional, beynəlxalq və qarşılıqlı maraqlı digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniyaya Federativ Respublikasının Kansleri Angela Merkelin mətbuat konfransı olub.

Mətbuata bəyanatında Angela Merkel deyib: "Mən şadam ki, bu gün Azərbaycan dövlətinin başçısı İlham Əliyev yenidən Berlindədir. Bizim sonuncu görüşümüz 5 il bundan əvvəl olub. Nəzərə alsaq ki, Azərbaycanın iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, çoxsaylı infrastruktur layihələri icra olunur, əlbəttə ki, alman şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti davam etdiriləcəkdir. Xanım Kansler qeyd etdiyi kimi, bu gün biz, eyni zamanda, regional təhlükəsizlik məsələlərinə də toxunduq. İlk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir. Bu münaqişə həm Azərbaycan, həm də region üçün böyük təhlükə mənbəyidir. Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq birliklərlə birliktə tanınan əraziləri uzun illər ərzində Ermənistan ordusu tərəfindən işğal edilirdi. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bir milyon azərbaycanlı bu işğaldan əziyyət çəkir, qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar, BMT Təhlükəsizlik Şurası münasibətinin həlli ilə bağlı qətnamələr qəbul etmişdir. BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, Ermənistan buna məhəl qoymur və sadəcə olaraq, status-quo-nu olduğu kimi saxlamaq istəyir. Bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır, bütün başqa münaqişələr kimi vahid bir yanaşma olmalıdır".

Sonra jurnalistlərin sualları cavablandırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya Federativ Respublikasına işgüzar səfəri yanvarın 21-də başa çatıb.

Prezident İlham Əliyev bəyanatında deyib: "Siyasi əlaqələrimiz uğurla inkişaf edir. Əminəm ki, mənim səfərim siyasi əlaqələrimizin inkişafına yeni təkan verəcək. Siyasi əlaqələr bütün başqa sahələrə də müsbət təsir göstərir və əlbəttə, iqtisadi əməkdaşlıq da bu gün gündəlikdədir. Azərbaycanı çoxsaylı alman şirkət-

### 20 YANVAR

3



20 Yanvar əlləri və şəhid ailələri ilə görüş

### ANIM

4



Heç kəs unudulmur, heç nə yaddan çıxmır...

### QONAQ

5



Rumıniyanın ölkəmizdəki səfiri Binəqədə olub

### HESABAT

6



2 sayılı Səhə İnzibati Ərazi Dairəsində hesabat yığıncağı

# 20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiyməti Heydər Əliyev verib

## 25 il əvvəl baş vermiş faciə Azərbaycanın müstəqillik tarixində mühüm bir mərhələ oldu

1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, Moskvanın əlaltılarının xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridildi. Dinc əhəlinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı çar Rusiyasının əsrlər aparacağı mənfur siyasətin yeni şərətdə davamı idi.

Qeyd edək ki, 1980-ci illərin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşirdi. 20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı ağır iflic vəziyyətinə və informasiya blokadasına salınmışdı, radio, televiziya susdurulmuşdu, onun enerji bloku sahili hərbiçilər tərəfindən partladılmış, mətbuat vasitələrinin nəşrinə qadağa qoyulmuşdu. Yanvarın 19-da axşam saatlarında Azərbaycan Televiziyasının enerji bloku partladıldı. 20 Yanvar faciəsini araşdıran dövlət komissiyası təfindən sübut edilib ki, həmin partlayış SSRİ DTK tərəfindən həyata keçirilib.

Hakimiyyətin mənbəyi sayılan və öz hüquqları uğrunda düşüncəsi, fikri, sözü, həmrəyliyi ilə mübarizəyə qalxmış bir xalq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiyanın zəhmli ordusunun tankları, işıq saçan zəhərli güllələri, xüsusi təyinatlı hərbi dəstələri, pozuculuq-təxribat işlərini təşkil edən çevik qrupları ilə üzləşdi. Görünməmiş qəddarlıqla keçirilən ceza tədbirləri nəticəsində heç bir günahı olmayan 131 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olub. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlməli vəhşi bir cinayət hadisəsi idi.

Bakıda fəvqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Respublikada 3 gün matəm elan olunmuşdu.

Bələliklə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan vandal hərəkəti nəticəsində

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıda görünməmiş vəhşiliklərə yol verildi, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirildi, yüzlərlə adam müxtəlif dərəcəli bədən xəsarəti aldı. Böyük itkilərlə, günahsız insanların qətlə ilə nəticələnən 20 Yanvar faciəsi M.Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əylməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.

1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edildi. Bu faciə xalqı yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə etdi. 20 Yanvar faciəsi bütün dünyanı lərzəyə gətirsə də, yerli hakimiyyət orqanları baş verənlərin üzərindən sükulat keçməyə üstünlük verir, xalqın milli faciəsinə laqeyd münasibətlərini ortaya qoyaraq Kremlin qəzəbinə tuş gəlmək istəmir.

Lakin xalqın bu ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəsinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış etdi, xalqla birgə olduğunu bildirdi: "Bildiyiniz kimi, uzun illər Azərbaycan



Azərbaycanı tərkd etdiyim 1982-ci ilin dekabrından keçən müddətdə bu gün ilk dəfədir ki, Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinin astanasına qədəm qoyuram.

Mən baş vermiş hadisələr haqda dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində, böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim.

İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm.

Azərbaycan Moskvadakı daimi nümayəndəsi Söhrab İbrahimovdan xahiş edirəm

li olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi.

Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımı səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, ən başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı".

Zəngin dövlətçilik və idarəetmə təcrübəsinə malik müdrik siyasətçi törədilmiş cinayət hadisəsinin mahiyyə-

Təkrar edirəm: camaatı sakitləşdirmək üçün də imkanlar tükənməmişdi. İki-üç ay əvvəl Azərbaycan partiya rəhbərliyinin möhkəmləndirilməsi məsələsi həll edilmişdi, vəziyyət gərginləşməz, ordu yeridilməsinə zərurət yaranmazdı. Bütün vəziyyətlərdə hesab edirəm ki, məsələni siyasi cəhətdən tənzimləmək, xalqla mülkəlməyə girmək üçün əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə edilməmişdir.

Nəhayət, 19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur.

Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qe-

məne yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır".

O, baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib, başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbiçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütövlüklə xalqa qarşı edilən tarixi cinayət adlandırdı və bu vəhşiliyyəti etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxıdığını bəyan etdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Xalqın qəlbində ümid çırağı yandı.

Bu məqamda qeyd edək ki, sabiq SSRİ prezidenti M.Qorbaçov 1995-ci ilin aprel ayında Türkiyədə səfərdə olarkən 1990-cı il yanvar qırğınından bəhs edib, "Bakıda fəvqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımda ən böyük səhvim idi" deyərkən öz günahını etiraf edib.

1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Naxçıvan Ali Məclisində qəbul edilmiş və 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən, eyni zamanda Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi respublika rəhbərliyindən tələb edilirdi.

Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Ayaz Müttəllibov iqtidarı, sonra isə AXC-Müsavat qaragüruhu 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət vermək barədə düşünmədi. Baxmayaraq ki, hadisəyə siyasi-hüquqi qiymət verilməsi istiqamətində çox iş görmək olardı. O illərdə hakimiyyətdə olanların cəsarətsizliyi və xəyanətinin nəticəsi kimi az qala bu faciə də unuduldu, onu törədən cinayətkarlar da.

Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər

Əliyevin ölkə rəhbərliyinə qayıdırdıqdan sonra 1994-cü ilin 20 Yanvar hadisələrinin hüquqi müstəqillik əsl mahiyyəti açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə ümummilli lider Heydər Əliyev bu barədə deyirdi: "Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər".

Ulu öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda həm də Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsinə əks etdirilməli idi.1994-cü il mart ayının 29-da respublika parlamenti "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul etdi. Bələliklə 20 Yanvar faciəsi məhz ümummilli lider Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.

Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm sənədlər imzalayıb. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli "20 Yanvar şəhidlərinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Fərmanı da bu məqsədə xidmət edir.

Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs və yerinə çevrilmiş bir ünvan var. Bu, 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər Xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılıb, həmçinin, 20 Yanvar şəhidlərinin xatirəsinə kompleks də ucaldılıb.

Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban verən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir. Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qoruyub, ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik. Çünki 20 Yanvar hadisələri Azərbaycan azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Bu mənada 20 Yanvarın Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq salnaməsi kimi böyük əhəmiyyəti var. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərafət və layiqətini uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlbində yaşayacaq.



Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində işləmiş, Sov. İKP MK Siyasi Bürosunun üzvü olmuşam. Geniş infarkt keçirmişəm. Xəstəliyimlə əlaqədar iki ildən artıqdır ki, pensiyadayam.

ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırıram. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm.

Azərbaycanda baş vermiş hadisələrə gəlinə, mən onları hüquqa, demokratiyaya, yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Azərbaycanda yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri vardır. Vaxtımızın məhdudluğundan baş məsələlərin üzərində ətraflı dayanmaq istəmirəm.

Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münasibət gədir. Həmin münasibəti Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətməmişdir. Azərbaycan və Ermənistan, eləcə də, ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münasibəyə son qoymaq və milli mənsubiyətdən ası-

tinə və başvermə şəraitini təhlil edərək 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi: "İndi yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş və bu gün də davam edən faciənin üstündə dayanmaq istəyirəm. Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur.

Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir. Sərhədlərə edilən təcavüzü vaxtında aradan qaldırmaq mümkün idi. Axı üç ay əvvəl sərhəd zolağı ilə bağlı camaat öz tələblərini irəli sürmüşdü. Fəqət heç kəs onlarla görüşmək, izahat işi aparmaq və lazımı ölçü götürmək istəməmişdir.

bahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar, sadəcə olaraq, respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhəlinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətməmişlər. Onlar, görünür, bu işlərin belə ağır faciəyə çevrilməsinə əvvəlcədən düşünməmişlər.

Bütün bunlar qabaqcadan nəzərə alınmalı və vaxtında vacib, zəruri tədbirlər qəbul edilməli idi. Ordu yeridilmiş, günahsız adamlar həlak olmuşlar.

Yeri gəlmişkən deyim ki, ölənlər arasında hərbi qulluqçuların olması haqqında da məlumatlar daxil olur. Sual olunur: ölkənin ali dövlət, partiya rəhbərliyinin səhv qərarı ucundan, olmayan qiyamı yandırmaq adı ilə Azərbaycana göndərilmiş rus gənclərinin günahı nədir?

Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu

## BİNƏQƏDİ

Təsisçi:  
Bineqedi Rayon İcra Hakimiyyəti

Baş redaktor:  
Rüfət Mərdanov

Ünvan:  
AZ1130, Bakı, Bineqedi rayonu,  
Nizami Nərimanov küçəsi, 75

Tel.: (012) 563 57 28

E-mail: bineqedi-qazet@mail.ru

Qeydiyyat nömrəsi: 55 | VÖEN: 1002874841

"Bineqedi" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Tiraj: 2000 | Qiyməti: 40 qəpik

## 20 Yanvar əlləri və şəhid ailələri ilə görüş



ESMİRA URUCOVA

20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə paytaxtın Binəqədi rayonunda silsilə tədbirlər keçirilmişdir. Belə tədbirlərdən biri də yanvarın 16-da Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov 20 Yanvar şəhidlərinin ailələri, həmçinin bu faciədə sağlamlığını itirmiş insanlarla görüşmüşdür.

Mərasimdə çıxış edən Binəqədi RİH başçısı 1990-cı ilin yanvarında keçmiş sovet imperiyasının qoşun birləşmələrinin

dünya birliyində özünün layiqli yerini tutmağa nail oldu. Bu qanlı hadisədən 25 il keçməsinə baxmayaraq, xalqımız yüz-lərlə günahsız insanın qanının axıdıldığı, neçə-neçə talelərin yarımqız qaldığı o müdhiş gecəni daim xatırlayır, faciəni törədənələrə dərin nifrətini bildirir. RİH başçısı diqqətə çatdırmışdır ki, ümummilli lider Heydər Əliyev həmin faciəli günlərdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək bu qətləmi törədən-lərin adlarını açıq şəkildə çəkmiş, onların cəzalandırılmasını tələb etmişdir: "Məhz Heydər Əliyevin hakimiyyətə qayıd-

yımizin simvolu kimi bundan sonrakı nəsillər üçün də qürur mənbəyi olacaqdır".

RİH başçısı söhbət əsnasında ölkəmizin dinamik iqtisadi inkişafından, xalqımızın maddi rifahının yüksəlməsindən də söz açmışdır: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin iqtisadi inkişafına və bütün dünyada tanınmasına, nüfuz qazanmasına imkan yaratmışdır. Respublikamızın bütün bölgələrində infrastruktur müasirləşdirilir, xalqımızın rifahı üçün zəruri işlər həyata keçirilir. Ölkəmiz iqtisadi uğurları Binəqədi rayo-



Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışmışdır. Bildirilmişdir ki, 20 Yanvar hadisələri xalqımızın milli məniyyətinə, milli azadlıq ruhuna qarşı təcavüz idi: "Bu faciəni törətməklə keçmiş sovet rejimi öz cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Biz 20 Yanvarı milli mətəm, hüzn günü kimi qeyd etməklə yanaşı, o hadisələri həm də iftixar hissi ilə xatırlayırıq. Azərbaycan xalqına qarşı törətdiyi cinayət, tökülmiş nəhəng qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi xalqımızın müstəqilliyi uğrunda mübarizə əzmini qura bilmədi. Məhz həmin gecə Azərbaycan xalqı öz yenilməzliyini, qəhrəmanlığını, Vətəna, torpağa sədaqətini, mübarizliyini bütün dünyaya bəyan etdi. Bu fədakarlıq və iradə sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Respublikamız qısa müddət ərzində müstəqil, sürətlə inkişaf edən dövlət kimi

şundan sonra faciəyə ilk dəfə düzgün hüquqi-siyasi qiymət verilmişdir. Ulu öndər şəhidlərin adlarının əbədiləşdirilməsini, onların ailə üzvlərinə yardımların və imtiyazların verilməsini nəzərdə tutan bir sıra sərəncamlar imzalamışdır. Ümummilli liderimizin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoymuşdur. Bu il xalqımız 20 Yanvar hadisələrinin 25-ci ildönümünü qeyd edir, qəhrəman övladlarının fəda-karlığını xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. İstiqlaliyyət uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı Azərbaycan xalqı üçün müqəddəs and yerinə, iradəmizin şanlı salnaməsinə çevrilmişdir. Şübhəsiz, şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilli-

nunda da genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə imkan verir. Bu işlər müvafiq dövlət proqramına uyğun olaraq həyata keçirilir. Burada yaşayan insanlarla tez-tez görüşür, onların dərd-səri, problemləri ilə yaxından tanış olur, əhali tərəfindən qaldırılan məsələlərin qanun çərçivəsində həllinə səy göstəririk. Məncə, səmimiyyət, qarşılıqlı münasibət olan yerdə problemlər də öz müsbət həllini tapır".

Görüşdə şəhid ailələrinin qayğıları ilə maraqlanan rayon icra hakimiyyətinin başçısı onların problemlərinin nəzərdə saxlanılacağını diqqətə çatdır-mışdır. "20 Yanvar" Cəmiyyətinin Binəqədi rayon şöbəsinin sədri Ağarza Xankişiyev dövlət tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə və əillərə göstərilən daimi diqqət və qayğıya görə ölkə rəhbərlərinə minnətdarlığını bildirmişdir.

Tədbirin sonunda 20 Yanvar şəhidlərinin ailələrinə və əillərinə Binəqədi RİH tərəfindən yardım göstərilmişdir.

## Rayon icra hakimiyyəti başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəliyi hesabat verdi

MƏHƏBBƏT URUCOV

Yanvarın 16-da Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

Qəsəbənin Mərkəzi Mədəniyyət evində keçirilən toplantıda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavini, Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Tədbir ötan il qəsəbədə görülmüş işləri özündə əks etdirən qısametrajlı filmin nümayişi ilə başlanmışdır. Toplantıda, həmçinin, 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı bildirmişdir ki, Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini bir daha təsdiqləmişdir. Qeyd olunmuşdur ki, həmin iclasda Azərbaycan Prezidenti İlham Əliyevin proqram xarakterli çıxışı Binəqədi rayonunun da üzünə bir sıra mühüm vəzifələr qoyur. X.İsgəndərov ölkə başçısının diqqət və qayğısı ilə ötan il Binəqədi rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyini vurğulamışdır: "Bu diqqət və qayğının əyani təzahürüdür ki, ölkə başçısı 2014-cü ildə 7 dəfə Binəqədi rayonunda olmuş, görülən işlərlə maraqlanmışdır. 2014-cü ilin sentyabr ayında Binəqədi qəsəbəsində yerləşən 182 nömrəli tam or-



lərin həllinə xüsusi diqqət var. Kanalizasiya ilə bağlı çətinliklər təcridən aradan qaldırılıb. Bundan sonra da insanların problemlərinin həllinə ciddi şəkildə çalışmalıyıq".

Çıxışını davam etdirən icra hakimiyyətinin başçısı insanlarda vətənpərvərlik əhval-ruhiyyəsinin gücləndirilməsinə xidmət edən silsilə tədbirlərin təşkil edilməsi zərurətini də xüsusi diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, torpaqların işğal altında olduğu bir vaxta əhalinin orduya köməyi və dəstəyi olduqca vacib məsələlərdəndir.

Yığıncaqda geniş hesabat məruzəsi ilə çıxış edən icra nümayəndəsi Elxan Əliyev bildirmişdir ki, Binəqədi qəsəbəsi rayonun şimal hissəsində yerləşir və ümumi ərazisi 18 kvadratkilometr təşkil edir: "Statistikaya görə, kənddə 38 min 400 nəfər daimi qeydiyyatda olsa da, qəsəbədə 62 minə yaxın əhali yaşayır. Onlardan da 6 min 100 nəfəri məcburi köçkünlərdir".

Məruzəçi ötan ilin Binəqədi rayonu, o cümlədən Binəqədi qəsəbəsi üçün uğurlu

verilmiş "Təmiz Binəqədi" layihəsi çərçivəsində qəsəbədə bir sıra işlər həyata keçirilmişdir: "Məhəllədəxili küçələrə 777 metr kanalizasiya və 29 min 228 poqonometr müasir standartlara cavab verən su xətti çəkilmişdir və bu istiqamətdə işlər davam etdirilir. Qəsəbə ərazisində 4 min 200 kvadratmetr qazon, 985 ədəd ağac, 700 ədəd kol, 12 min 200 ədəd gül ekilmiş və vaxtı-vaxtında suvarılması təmin edilmişdir. Ramazanov küçəsi, II mədən korpusu 93, 73, 168, 170, III mədən korpusu 100, 101, 104 ünvanlarına 7 min 400 kvadratmetr asfalt örtüyü salınmışdır. Qəsəbənin mərkəzi küçəsində II mədən korpusu 93 ünvanına gedən istiqamətdə 3 min 143 kvadratmetr hörgü işləri aparılmışdır. Divarlar 10 min poqonometr isti aqalay, 6 min 688 kvadratmetr aqalay daş, 2 min 488 kvadratmetr xurda üzlük daş, 306 kvadratmetr kafel, 216 kvadratmetr lambirin üzlüklərlə üzlənmiş, suvaq işləri aparılmışdır. 14 min 757 kvadratmetr fəsadın rənglənməsi işləri həyata keçirilmiş-

Bununla yanaşı, mövcud məişət tullantıları konteynerləri məntəqədə olaraq yuyularaq təmizlənmişdir.

Məruzəçi qeyd etmişdir ki, hesabat ilində kənd aqsaqqalları və ziyalılarla çoxsaylı görüşlər keçirilmiş, bir sıra məsələlər müzakirə edilmişdir. Qəsəbə ərazisində yaşayan sakinlərin müraciətlərinə xüsusi diqqətə yanaşılmışdır: "Binəqədi Rayon İcra Hakimiyyəti çərçivəsində qəsəbə icra nümayəndəliyinin yeni inzibati binasında "Açıq qapı" vətəndaş forumu keçirilmişdir. Hesabat ilində rayon icra hakimiyyəti başçısının qəsəbə sakinləri ilə 2 səyyar görüşü, 1 "Açıq qapı" vətəndaş forumu təşkil edilmişdir. Həmin görüşlərdə sakinlər tərəfindən qaldırılmış məsələlərə əlaqədar tədbirlər planı təsdiq olunmuş və icrası məqsədilə aidiyyəti qurumlara göndərilmişdir. Təsdiq olunmuş tədbirlər planı çərçivəsində problemlərin əksər hissəsi müəyyənləşdirilmiş müddət ərzində həllini tapmışdır. Eyni zamanda, nümayəndəlik və qəsəbə bələdiyyəsi tərəfindən 2014-cü il ərzində sakinlərlə 38 səyyar görüş keçirilmişdir. Bu görüşlərdə qaldırılan məsələlərin həlli istiqamətində də zəruri tədbirlər həyata keçirilmişdir. İcra nümayəndəliyinin və bələdiyyənin səlahiyyətində olan məsələlər həllini tapmış, digər məsələlərə əlaqədar rayon icra hakimiyyəti qarşısında vəsatət qaldırılmışdır".

Qəsəbə nümayəndəsi kriminogen vəziyyəti bərədə məlumat verərək bildirmişdir ki, ötan il qəsəbə sakinlərindən 15 nəfər narkomanlığa görə həbs edilmiş, müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş 7 nəfər cəzaxəkmə məntəqəsindən azad edilmişdir. Bundan əlavə, küçə ticarətinə, antisənitarlığa, xuliqanlıq və qeydiyyatsız yaşamağa görə İnzibati Xətalər Məcəlləsinə əsasən 310 inzibati protokol tərtib olunmuşdur.

Məruzə ətrafında çıxış edən Mərkəzi Mədəniyyət evinin direktoru Zərifə Abbasova, qəsəbə sakinləri İsfəndiyar Əbdülzəlimov və Elnur İmanov görülən işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Hesabat yığıncağının qərar layihəsi oxunduqdan sonra icra hakimiyyətinin başçısı yekun nitqində rayonda və qəsəbədə aparılan abadlıq-quruculuq işləri zamanı israrlılığa yol verilməməsinə tövsiyə etmiş, bundan sonra da Dövlət Proqramına uyğun olaraq təmir-tikinti işlərinin davam etdiriləcəyini bildirmiş, həmçinin sakinlərin problemlərinin diqqətlə dinlənilməsi və aradan qaldırılması ilə bağlı idarə və müəssisə rəhbərlərinə tapşırıqlar vermişdir.

## Şəhidlər xiyabanı ziyarət olunub



MAIL

Yanvarın 20-də, Ümumxalq Hüzn Günündə Binəqədi Rayon İcra Hakimiyyətinin kollektivi, rayonun

ictimai həyatında iştirak edən fəal gənclər qan yad-daşımızda və xalqımızın qəhrəmanlıq salnaməsində dərin iz buraxmış 20 Yanvar faciəsinin 25-ci ildönümü

ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər. Faciə qurbanlarının əziz xatirəsi yad edilib, onların məzarları üzünə tər çiçəklər düzülüb.



ta məktəbin əsaslı təmirindən sonra açılışında iştirak etmiş Prezident İlham Əliyev kənddə görülmüş abadlıq işləri ilə yaxından tanış olmuşdur".

Rayon icra hakimiyyətinin başçısı hesabat ilində dəfələrlə Binəqədi kəndində olduğunu və əhali ilə səyyar görüşlər keçirdiyini də xatırlatmışdır: "Son illər qəsəbədə genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür. Bu kəndin özünəməxsus adət-ənənələri var. Burada böyüyə-küçiyə hörmət edilir. Qəsəbədə xeyli sayda ziyalılar və dindar insanlar yaşayır. Yaxşı bilirəm ki, görülmüş işlərə baxmayaraq, bəzi sahələrdə problemlər hələ də qalmaqdadır. Bu məsələlər də müvafiq Dövlət Proqramı çərçivəsində həllini tapacaq. Hazırda Binəqədi kəndində 62 min nəfər əhali yaşayır. İnsanların qaz, su və enerji ilə bağlı tələbatlarını vaxtında ödəməyə çalışırıq. Son illər qəsəbədə müasir yollar salınıb, Mərkəzi Mədəniyyət evi əsaslı təmir edilərək sakinlərin istifadəsinə verilmişdir. Qəsəbədə kommunal məsələ-

olduğunu vurğulamışdır: "Sevindirici haldır ki, ötan il ölkə başçısı İlham Əliyev qəsəbəmizə səfər etmiş və 182 nömrəli məktəbin açılışında iştirak etmişdir. Hələ 2011-ci ildə Prezident İlham Əliyev qəsəbəmizdə olan zaman sakinlərin xahişini nəzərə alaraq, burada 1400 yerlik yeni məktəbin inşası ilə bağlı göstəriş vermişdir. Bununla əlaqədar 182 saylı orta məktəbin köhnə korpusu sökülərək yerində müasir standartlara uyğun tədris korpusu inşa edilmişdir. Bununla yanaşı, qəsəbənin daxili küçələri yenidən qurulmuşdur".

Nəticə bildirmişdir ki, Dövlət Proqramı çərçivəsində, habelə rayon icra hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, 2014-cü ildə Binəqədi qəsəbəsində xeyli işlər görülmüşdür. 112 il əvvəl tikilmiş Mərkəzi Mədəniyyət evi investisiya proqramı çərçivəsində əsaslı təmir edilmişdir. Ötan müddətdə qəsəbə nümayəndəliyi üçün yeni bina inşa olunmuşdur. E.Əliyevin sözlərinə görə, ilk Avropa Olimpiya Oyunları ilə bağlı rayonda icrasına start

## “ASAN könüllülər” ilk təcrübəyə Binəqədi RİH-də başlayıblar



Yanvarın 19-da Binəqədi Rayon İcra Hakimiyyətində “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin üzvləri ilə görüş keçirilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov görüş zamanı gənclərə başladığı işdə uğurlar arzulamışdır. RİH başçısı Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış “ASAN xidmət”-in ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətindən və bütövlükdə məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasındakı rolundan danışıb, gənclərin bu işə könüllü qoşulmasını yüksək dəyərləndirmişdir. Bildirilmişdir ki, vətəndaş

məmnunluğunun təmin edilməsi məqsədilə yaradılmış “ASAN xidmət” təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənar, beynəlxalq miqyasda örnək kimi qəbul olunur. Görüşdə ötən ilin dekabr ayının 16-da “ASAN Könüllüləri”nin I Ümumrespublika Forumunun keçirilməsi və Prezident İlham Əliyevin tədbirdəki çıxışının öz ictimai məsuliyyətini dərk edən gənclərdən ibarət könüllülərin fəaliyyətinə güclü stimül yaratdığı xüsusi qeyd olunmuşdur.

Görüşdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xid-

mət”) İnsan resursları və təlim şöbəsi müdirinin müavini Cahangir Hacıyev “ASAN Könüllüləri”nin Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında keçəcəyi iş təcrübəsini yerli icra hakimiyyətləri ilə ilk əməkdaşlıq olduğunu bildirmişdir.

Görüşdən sonra könüllü gənclər Binəqədi RİH başçısı Aparatının və YAP Binəqədi rayon təşkilatının inzibati binaları ilə tanış olmuşlar.

Yanvar ayının 21-dən etibarən 13 nəfər gəncdən ibarət “ASAN könüllüləri” Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlamış, onlar peşə istiqamətlərinə uyğun olaraq aidiyyəti şöbələr üzrə bölüşdürülmüşlər.

## “20 Yanvar”a həsr olunmuş müsabiqə

ESMİRA

Binəqədi rayonunun orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.

Müsabiqənin keçirilməsində məqsəd şəhidlərin xatirəsinin yad edilməsi, məktəblilər arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, istedadlı şagirdlərin öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılmasıdır.

Müsabiqədə 65 şagird iştirak etmiş, müvafiq olaraq I, II və III yerə layiq görülmüş 135 nömrəli tam orta məktəbin “10a” sinif şagirdi Səma Qarayeva, 179 nömrəli tam orta məktəbin “10b” sinif şagirdi Ceyran Rüstəmov və 313 nömrəli tam orta məktəbin “9b” sinif şagirdi Aliyev Bədəllinin inşa yazıları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə təqdim (BGİBİ) olunmuşdur.

Bu günlərdə isə BGİBİ və Gəncliyə Yardım Fondunun birgə təşkilatlığı ilə 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünə həsr olunmuş konfrans və Bakı şəhər orta



ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Tədbirdə BGİBİ-nin rəisi Rəqif Abbasov, Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmed Tecim, Milli Məclisin Sosial siyasət komitəsinin səhiyyə və idman üzrə eksperti Vüqar Fərzizadə, 20 Yanvar Fondunun sədri Şövqə Bünyadzadə, 20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə və digər qonaqlar iştirak etmişlər. Mərasimdə 20 Yanvar faciəsində şəhid olanların xatirəsi 1 dəqiqəlik

sükutla yad edilmiş, tədbir iştirakçılarının ifasında Dövlət himni səsləndirilmişdir. Sonra 20 Yanvar faciəsinə həsr edilmiş videoçarx nümayiş etdirilmişdir.

Tədbirdə çıxış edən BGİBİ-nin rəisi Rəqif Abbasov Azərbaycanın müstəqilliyinin qazanılmasında 20 Yanvar şəhidlərinin əvəzsiz rolunu önə çəkmişdir: “Gənclərimizin Azərbaycan tarixini yaxşı öyrənmələri, qəhrəmanlarımızın şücaətini hər zaman dəqiqliklə bilmələri çox vacib şərtləndir. Bu gün 20 Yanvar faciəsinin dünyaya çatdırılmasında tələbə hərəkatının da çox böyük rolu var. Mən tələbə hərəkatını Qarabağ münaqişəsi və 20 Yan-

varla bağlı məsələlərin dünyaya çatdırılmasında fəal olmağa çağırıram. Yəni gənclər biliklə, elmə mübarizə aparsalar, biz qələbəyə daha tez yaxınlaşarıq və torpaqlarımızın azad olunmasına nail olarıq”.

Daha sonra Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışlar. Müsabiqədə Binəqədi rayonunda fəaliyyət göstərən 135 nömrəli tam orta məktəbin “10a” sinif şagirdi Səma İlkin qızı Qarayeva Bakı şəhəri üzrə fərqlənməyə layiq görülmüşdür.

## Heç kəs unudulmur, heç nə yaddan çıxmır...

### Biləcəri qəsəbəsində yerləşən “Güllə yağışı” abidəsinin önündə anım tədbiri

MAIL AĞAXANOV

Yanvarın 19-da Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatlığı ilə Biləcəri qəsəbəsində yerləşən “Güllə yağışı” abidəsinin önündə keçirilən anım tədbirində 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilmiş və abidənin önünə əkil qoyulub.

Tədbirdə Binəqədi RİH başçısının birinci müavini İlqar Süleymanov, müavinlər Vüsar İsmayilov, Aygün Əliyeva, Aparatın məsul əməkdaşları, hüquq-müha-

sizliyi xalqın böyük etirazına səbəb olmuşdur. Bu baxımdan, Azərbaycan xalqı öz ərazi bütövlüyünü qorumaq üçün ayağa qalxmışdı. Həmin dövrlər cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, xalqın bütün zümrələri bu etirazlara qoşulmuşdu. Ölkənin ərazi bütövlüyü uğrunda aparılan bu mübarizə artıq çərçivədən çıxaraq azadlıq, müstəqillik tələbi müstəvisinə keçmişdi. Bu mübarizənin davamı 1990-cı ilin 20 yanvarına doğru gedirdi. Sözsüz

miş 20 Yanvar şəhidlərinin şəərəfli ömür yolu və vətənpərvərliyi indiki və gələcək nəsillər üçün bir örnəkdir: “20 Yanvar Azərbaycan tarixinə qanlı yazılmış şəərəfli bir səhifədir. Bu gün təkcə faciə özü, həm də milli qürur günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşamış xalqımızın azadlıq səsinə ucaldı, öz suverenliyi uğrunda casarət nümayiş etdirdiyi şəərəfli bir tarixdir. 20 Yanvar faciəsinin ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əsl siyasi-hüquqi qiymət verilib. 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı xalqın səsinə ilk səs verən məhz ümummilli liderimiz olub. Ulu öndər Heydər Əliyev yanvarın 21-də ailəsi ilə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəlib, təcavüzə kəskin etirazını bildirib, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb edib. Bununla da o, Vətən, xalq qarşısında vətəndaşlıq mövqeyi nümayiş etdirib”.

Sonra çıxış edən “20 Yanvar” Cəmiyyəti Binəqədi rayon şöbəsinin sədri Ağarza Xankişiyev faciə ilə bağlı xatirələrini bölüşüb, eyni zamanda, 20 Yanvar şəhidlərinin ailə üzvlərinin və əllilərin dövlət hərəkatına qayğısı ilə əhatə olunduqlarını qeyd edib.

Anım tədbirində 20 Yanvar şəhidi Fərizə Allahverdiyevanın anası Bağda Nəbiyeva, şəhid Ülvi Bünyadzadənin bacısı Könül Bünyadzadə və digər hadisə şəhidləri həmin gecə baş verənlər barədə ətraflı məlumatlar verilib.

Tədbirin bədii hissəsinə əməkdar artist Sabir Məmmədov və aktrisa Şəhla İsmayilovanın ifasında 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirilib.

## Xalqımızın qəhrəmanlıq salnaməsi

Töküldü ulduzlar

o gecə göydən,

Güllələr açıldı

üstümə birdən.

Əlimiz üzüldü

neçə igiddən,

Ağladı bir mahal,

ağladı bir el,

Bu dərdi çəkməklə

qurtaran deyil.

Ağsaçlı Azərbaycanımız çox dərdlər-ələmlər görüb, çox faciələrin, fəlakətlərin qarlı qışından, fırtınasından, qasırğasından keçib. Hər dəfə dörd üstünə dörd yeridikcə bu Vətən bizə – öz övladlarına sığınub, bizimlə ürək-ürəyə verib, biz də ona sığınub, ona inanmışıq.

Azərbaycan – Odlar yurdu bizim anamız, and yerimiz, həm güvəncimiz, həm də taleyimizdir. Dünyaya gələndə beşiyimiz, dünyadan köçəndə məzarımız Vətəndir. Dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaqdır!

XX əsrdə azərbaycanlıları bir millət kimi Yer üzündən silmək üçün nə qədər faciələr törədilib.

1905-ci il erməni-müsəlman toqquşmaları...

1915-ci ildə tökülən qanlar...

1918-ci il. Bakıda mart hadisələri...

1920-ci il. Sürməli çökəyində, Zəngəzurda, Dağlıq Qarabağda... dinc, günahsız azərbaycanlılar qurban gedir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə... Günahsız qana bələnmiş, taleyi zülm və zülmkarların əlində oyuncuğa çevrilmiş xalqımızın dərdini sözsüz çevirmək ölmək qədər çətinidir.

O gecə bütün Azərbaycan xalqı minillik qəhrəmanlıq, yemilməzlik tarixini təkrar edirdi. Qanlı tarix təkrar olunurdu. Xalq qurban verə-verə oyanırdı, ayağa qalxırdı.

Əliyalın, qəlbiodlu, ürək-lərində yurd sevgisindən başqa heç bir duyğu olmayan qəhrəman oğul və qızlarımız necə qıydılar?

O gecə, o gecə... Onlar qurban gedə-gedə inanırdılar ki, xalqımızın iradəsinə qırmaq

olmaz!

O səksəkəli qış gecəsini – taleyimizin, tariximizin yaddaşına güllələrlə yazılan yanvar faciəsinə nə Bakı unudandı, nə Azərbaycan, nə də biz.

20 Yanvar xalqımızın yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi həkk olunmuş tarixdir.

Azərbaycanın yüzrlər qəhrəman övladları bu yolda azadlıq və müstəqillik uğrunda şəhid olaraq gələcək nəsillərə istiqalyyət və azadlıq bəxş etdilər.

20 Yanvar faciəsi bizə müqəddəs bir and yeri bəxş etdi. Doğma Bakımızın Dağüstü park kimi tanınan ünvanı möhtəşəm bir məzarlığa çevrildi və ilk şəhidlərinin qəbul edərək Şəhidlər xiyabanına döndü.

Şəhidlər xiyabanında 66 yaşlı ixtiyar kişinin, 14 yaşlı məktəblinin, kor əlilin, təcili yardım maşını həkiminin, 9 uşaq atasının və subay cavanların 79 məzarı sıralanmışdır. Bunlar Qanlı Yanvar faciəsi qurbanlarıdır. Burada sanki zaman dayanıb, sevincin qanadı sinib, təbəssümü don vurub, gülüş yoxa çıxıb.

Hər il 20 Yanvar faciəsinin ildönümündə Şəhidlər xiyabanı sanki gül yağışına qərç olur. Qucaq-qucaq qorənfillər arasından toy paltarında İlhamla Fərizə baxır. Dünyaların xoşbəxti kimi, sevgililərin ucası kimi.

... Toylarından 6 ay keçmişdi, “Vağzai” səsi qulaqlarından getməmişdi. Bəy şəhid oldu, gəlin isə eşqi, məhəbbəti yolunda özüne qəsd etdi. Həmin gün ölməz məhəbbət dastanı yarandı – Fərizə və İlham dastanı.

Onlar az yaşadılar. Az ömürlərində şəhid bədənləri ilə ötüb gələn nəsillər üçün bir gəcənin içində minillik yol qət etdilər. İndi dünyanın inkişaf etmiş ölkələrindən biri. Çünki Xətai qeyrətli, Koroğlu hünərli, Vətən uğrunda canından keçməyi bacaran oğul və qızlarımız var.

Ulu öndərimiz Heydər Əliyev hələ Moskvada olarkən bu faciəni xalqımıza qarşı törə-

dilmiş ən müdhiş cinayət kimi qiymətləndirdi. Hakimiyyətə gəldikdən sonra isə 20 Yanvar hadisələrinə dolğun siyasi qiymət verdi, bu faciəni rus-erməni birliyinin Azərbaycana təcavüzü adlandırdı.

Ulu öndərimizin sülh siyasətini davam etdirən Prezidentimiz İlham Əliyev Qanlı Yanvar faciəsinin bütün dünya ictimaiyyətinə çatdırılması, işğal olunmuş torpaqlarımızın geri qaytarılması üçün əzmlə çalışır. İnanırıq ki, bu yolda qələbə bizimlədir!

Artıq o müdhiş gecədən 25 il keçir. Mən o gecənin şahidi olmasam da filmlərdən, fotoşəkillərdən, xatirələrdən, babamın söylədiklərindən faciənin ağırlığını kövrək qəlbimdə hiss etmişəm. Xüsusilə, Azadlıq meydanında şəhidlərin dəfn günü çəkilən bir fotosəkil yaddaşımın ən ağırlı nöqtəsinə köçüb. İnsan selinin çiyini üstə ömrünün əbədiyyət ünvanına, haqq dünyasına yollanan oğul və qızlarımızın sırası... mavi səmadə astaca köc edən durna qatarına bənzəyirdi. Taleyin bu qəribə təzadı ürəyimin göynəyən başında bir kövrək təsəlli-yə çevrilirdi. Durnalar baharda təzədən öz yurdlarına dönür-lər, ayrılıq belə onlara sevgimi-zi azaltmır...

Qoy ölüm sevinməsin. Durna qatarına döndən fəda-kar, qeyrətli oğul və qızlarımız son mənzili qan yaddaşdır. *Ölüm sevinməsin qoy, ömrünü vermirdə bəda El yolunda canından daha artıq keçənlər. Şirin bir xatirətək qalacaqdır dünyada Sevərkə yaşayınlar, sevilərək ölənlər!*

Qanlı Yanvar faciəsi haqqında kövrək, duyğulu qəlbimin harayını yazmaqda çox çətinlik çəkirəm. Gözlərim yaşayır, ürəyim sızlayır, qışqırmaq, fəryad qoparmaq istəyirəm. Bir anda qəlbimin dərinliklərindən həzin bir pıçılıq mənə sakitləşdirir: “Qəm eləmə. Nə qədər ki, torpaq var, nə qədər ki, biz varıq – şəhidlərimizin ruhu bizimlədir. Torpaq, uğrunda ölən varsa, Vətəndir!”

Ancaq bir istəyim var. Qoy yeni ailə həyatı quranlar, uzaq səfərə yola çıxanlar, orta və ali məktəbi bitirənlər əbədi həyat andı içmək üçün Şəhidlər xiyabanına gəlsinlər. Gəlsinlər, görsünlər və düşünsünlər: mən kiməm, həyat nədir, tutduğum yol və əməllərim xalqın ruhuna nə dərcəyə uyğundur...

Yazımı qəlbimin dərinliklərindən gələn bir şeirlə bitirmək istəyirəm:

*“Ağ” buludlar kişənədimi, mavi göyü qurşağma qara yaylıq bağladımı, söylə, ana?!  
Düşündükcə o gecəni bağrımda çalar.  
Oğuz eli ağı deyib, yasa batıb ağladımı, söylə, ana?!  
O gecənin harayını susdurumu tankın səsi, topun səsi?  
Azadlığın nəğmələri susdurulmaz, gözə çarptır hər addımda şəhidlərin nişanəsi.  
Türk dünyası! Yadına sal, insanların axınında üzən tabut qayıqları.  
Yadına sal, Oqtayı sən, İlqarı sən, Fərizəni və İlhamı.  
Yadına sal, nə deyirdi hayqıranda ulu Xəzər!  
Atılarda təyərənən qucağına adı bizə bilinməyən soydaşlarımız.  
Doluxsundu, çalxalandı duzlu Xəzər.  
Dizin-dizin sürünsən də məhv edərək əsarəti, zülmətləri.  
Gün gələcək, səsimizə qoşulacaq Təbriz, Dərbənd.  
Şəhidlərin pişikürdiyi əlovlarla quruyacaq Araz adlı qurma sərhəd.  
Əl uzatsam, əl tutacaq türk də, fars da.  
Süar edim bu kəlməni: ağsaqqallar söyləmişkən, doğma olaq, ərən olaq elə, yurda:  
söylə, onda doğulmağın ya ölməyin fərqi varmı bu yanvarda?  
Bəli, mənim ad günüdür qanlı yanvar...”*

Səma QARAYEVA,

135 Nəli tam orta məktəbin 10a sinif şagirdi, inşa yazı müsabiqəsinin qalibi

## Rumıniyanın ölkəmizdəki səfiri Binəqədə olub



MAIL

Yanvarın 15-də Rumıniyanın Azərbaycandakı səfirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" şirkətinin təşkilatı dəstəyi ilə Rumıniya Mədəniyyəti Günü keçirilib. Tədbir Rumıniyanın xalq şairi Mixay Emineskunun 165 illik yubileyinə həsr edilib.

Rumıniyanın Azərbaycanı ziyarət edən səfiri Daniel Kristian Çobanu, həmçinin səfirliyin əməkdaşları, Binəqədi Rayon

İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayilov və ictimaiyyət nümayəndələri tanınmış rumın bəstəkarı, skripkaçısı və dirijoru Corc Eneskunun Binəqədi rayonunda yerləşən abidəsi önünə əkilmiş və tərəfdaşları qeyd edilib.

Səfir D.K.Çobanu tədbir iştirakçılarını minnətdarlığını bildirərək deyib ki, Azərbaycanda Rumıniya Mədəniyyəti Günüün keçirilməsi iki dövlət arasında humanitar əlaqələrin inkişafı üçün böyük əhə-

miyyət daşıyır. O, Rumıniyanın Azərbaycanı daim dəstəklədiyini, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin getdikcə daha da inkişaf etdiyini vurğulayıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov ümummilli lider Heydər Əliyevin ölkəmizin Rumıniya ilə yaxınlaşmasına böyük töhfələr verdiyini diqqətə çatdırıb. Bildirib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində əməkdaş-

lıq edir və son illər iki dövlət arasında əlaqələr yüksələn xətt üzrə inkişafdadır. G.Cəfərov ulu öndər Heydər Əliyevin büstünün Buxarestdə onun adını daşıyan parkda qoyulmasını Azərbaycan-Rumıniya dostluğuna nümunə göstərmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə Azərbaycan-Rumıniya dostluq əlaqələrindən, iki ölkə arasında mədəniyyət sahəsində imzalanmış sənədlərdən söz açıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Poçt rabitəsi şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, "Azərmarka" şirkəti Azərbaycan və Rumıniyanın mədəni-mənəvi dəyərlərini əks etdirən markalar buraxıb. Bu, ölkələrimizin yaxınlaşması istiqamətində atılan addımlardan biridir.

Tədbirin sonunda Rumıniyanın xalq şairi Mixay Emineskunun şeirləri səsləndirilib.

## 20 Yanvar faciəsinin 25-ci ildönümü qeyd olundu

MAIL AĞAXANOV

Yanvarın 19-da Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının inzibati binasında "20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir" mövzusunda inşa yazı və rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi və "e-mail hücum aksiyası" keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının "20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi haqqında" 15 yanvar 2015-ci il tarixli sərəncamı çərçivəsində YAP-ın rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə mükəttəblərin 20 Yanvar faciəsinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.

Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov 20 Yanvar faciəsi ilə bağlı respublikanın hər yerində, o cümlədən Binəqədi rayonunda müxtəlif tədbirlərin reallaşdırıldığını bildirdi. O, 25 il əvvəl baş vermiş qanlı faciə ilə bağlı Binəqədi məktəbliləri arasında inşa yazı və rəsm müsabiqələrinin təşkil edildiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov 20 Yanvar faciəsinin mahiyyəti, tarixi əhəmiyyəti barədə söhbət açaraq Azərbaycanın öz müstəqilliyini şəhidlərin qanı bahasına əl-



də etdiyini vurğulayıb. O, 20 Yanvar faciəsinə müvafiq siyasi qiymətin ilk dəfə məhz ümumilli lider Heydər Əliyev tərəfindən verildiyini xatırladı, ulu öndərin Azərbaycanın Moskvadakı nümayəndəliyində keçirdiyi mətbuat konfransında SSRİ rəhbərliyinin törətdiyi əməlin humanizmə zidd bir cinayət olduğunu bütün dünyaya çatdırdığını yada salıb. R.Göyüşov 20 Yanvar hadisələrinin qurbanlarının xatirələrinin daim yaddaşlarımızda qalacağını bildirdi.

Daha sonra çıxış edən YAP Binəqədi rayon təşkilatının baş təlimatçısı Əlimərdan Sultanov 20 Yanvar faciəsinə dünya birliyinin hələ də layiqli siyasi və hüquqi qiymət vermədiyini söyləyib. O, belə qanlı faciələrin gələcəkdə digər xalqların da tarixi taleyində təkrarlanmaması üçün cinayət törədənlərin beynəlxalq hüquqi baxımdan cəzalandırılmasını, Beynəlxalq Cinayət Məhkəməsinin bu faciə ilə bağlı öz hökümünü verməsini vacib sayıb.

Sonra "20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq sal-

naməsidir" mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərindən olan 179 №-li tam orta məktəbin 10-b sinif şagirdi Ceyran Rüstəmov "Nifrət dərsi" adlı inşa yazısını təqdim edib. Ardınca inşa yazı və rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Qaliblər müvafiq diplomlar və hədiyyələrlə mükafatlandırılıblar.

Daha sonra gənclərin iştirakı ilə reallaşdırılan "e-mail hücum aksiyası" çərçivəsində 1990-cı ilin 20 Yanvar faciəsi haqqında məlumatlar bir neçə xarici dildə Fransa, Rusiya Federasiyası, Böyük Britaniya, Türkiyə, Amerika Birləşmiş Ştatlarının parlament üzvlərinə və eləcə də beynəlxalq və regional təşkilatlara, onların strukturlarına daxil olan qurumların elektron poçt ünvanlarına göndərilib. Belə bir aksiyanın keçirilməsində məqsəd dünya ictimaiyyətini, xüsusilə də dünyanın aparıcı dövlətlərinin parlament üzvlərini Qanlı Yanvar hadisəsi barədə məlumatlandırmaq, faciəyə ədalətli siyasi-hüquqi qiymətin verilməsinə nail olmaqdır.

## Əlillər və şəhid ailələri unudulmur

Son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu sahədə ünvanlılıq prinsipinə əməl edilməklə, xüsusilə əhalinin aztəminatlı təbəqəsi, ailə başçıları, itirən, eləcə də şəhid ailələrinin dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Ümumiyyətlə, ölkədəki davamlı tərəqqi ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Bu baxımdan, əil və şəhid ailələ-



rinin rifah halının yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindəndir.

Əlil və vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq, 15 yanvar 2015-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı

Aparatının əməkdaşları 20 Yanvar əlilləri və şəhid ailələrini onların evlərində ziyarət ediblər. Görüş zamanı icra hakimiyyətinin nümayəndələri 20 Yanvar və Qarabağ şühdiləri ilə xalqımızın daim qürur duyduğunu bildirdilər, şəhid ailələrinin problemləri ilə maraqlanıblar, onlara humanitar yardım təqdim ediblər.

Əlillər və şəhid ailələri dövlət tərəfindən daim diqqət və qayğı gördüklərini minnətdarlıqla qeyd edərək, Prezident İlham Əliyevə və rayon rəhbərliyinə təşəkkürlərini bildirdilər.

## Məktəblilər "Memorial Soyqırımı Muzeyi"ndə...

ESMİRA

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2014-cü il 18 noyabr tarixli sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planının müvafiq bəndinin icrasının təmin edilməsi, yeniyetmə və gənclərin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə hörmət ruhunda tərbiyə olunması və gələcək nəsillərin qan yaddaşının möhkəmləndirilməsi məqsədilə 2014-2015-ci tədris ili müddətində rayon orta ümumtəhsil müəssisələrinin şagirdlərinin Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun "Memorial Soyqırımı Muzeyi"nə ekskursiyanın təşkilinə nəzərdə tutulmuşdur.



Bu məqsədlə 205 nömrəli tam orta məktəbin şagirdləri "Memorial Soyqırımı Muzeyi"ni ziyarət etmişlər. Muzey 4 bölmədən: tarix, deportasiya-repressiya, soyqırımı və terror bölmələrindən ibarət olmaqla, 320 kvadratmetr sahədə yerləşir. Muzeyin girişində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar 2012-

ci il fevralın 26-da Prezident İlham Əliyevin rəhbərliyi altında 100 mindən çox insanın Xətai rayonu ərazisində yerləşən "Ana harayı" abidəsinə doğru keçirilmiş yürüşünün iri həcmli fotosəhifələri yerləşdirilmişdir.

Muzey xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barə-

də xarici və yerli müəlliflərin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunmuşdur. Muzeydə, həmçinin, qətlə yetirilmiş ailələrin, eləcə də qadınların, qocaların, uşaqların, fotosəhifələri və əşyaları, erməni terrorunu özündə əks etdirən partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də nümayiş etdirilir. Bütün bölmələrdə məlumat mərkəzi quraşdırılmışdır.

Hərbi Prokurorluğun Cinayət-axtarış bölməsinin əməliyyatçısı, polis mayoru Tahir Kazımov muzey barədə ekskursiya iştirakçılara ətraflı məlumat vermişdir. Ekskursiya məktəblilərdə böyük təəssürat oyatmışdır.

## Kitabxanada anım mərasimi



ESMİRA

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının A.Gəraybəyli 71 ünvanında yerləşən (Binəqədi rayonun Mərkəzləşdirilmiş Kitabxana Sistemi) ərazi ilk partiya təşkilatında 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir. Tədbirdə YAP Binəqədi rayon təşkilatının əməkdaşı Jalə Tofiqzı, Binəqədi Rayon Mərkəzləşmiş Kitabxana Sistemi ərazi ilk partiya təşkilatının sədri Rəna Biləndərli, partiya üzvləri və kitabxananın daimi oxucuları iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsinə bir dəqiqəlik sükutla yad etmişlər. Mərasimi giriş sözü ilə açan Binəqədi Rayon Mərkəzləşmiş Kitabxana Sistemində direktor müavini Xuraman Ələkbərova 25 il öncə baş vermiş faciənin Azərbaycan xalqının azadlığı, müstəqilliyi uğrunda apardığı mübarizənin dönüş nöqtəsinə

çevrildiyini bildirmişdir. O, məşum yanvar gecəsində yaşanan dəhşətləri bir daha tədbir iştirakçılarına xatırladaraq demişdir ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik tarixində mühüm yer tutur. Natiq ulu öndər Heydər Əliyevin faciənin ertəsi günü bütün təzyiqlərə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Bakıda baş vermiş cinayət barədə bütün dünya ictimaiyyətini məlumatlandırmasını yüksək vətəndaşlıq mövqeyi, əsl qəhrəmanlıq nümunəsi kimi qiymətləndirmişdir.

Tədbirdə çıxış edən ərazi ilk partiya təşkilatının üzvü Şəfiqə Ağayeva həmin qanlı gecədə sovet qoşunlarının Bakıya daxil olaraq törətdiyi cinayətlərin dəhşətli nəticələrindən danışıb. Bildirilmişdir ki, yanvarın 19-dan 20-nə keçən gecə şəhid olanlar arasında gənclər çoxluq təşkil etmişdir. Həmin gənclər Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda canlarından keçmiş, sovet

ordusunun tanklarına qarşı əliyalın çıxmışlar. Ş.Ağayeva vurğulamışdır ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin şanlı qəhrəmanlıq səhifəsidir.

YAP Binəqədi rayon təşkilatının əməkdaşı Jalə Tofiqzı bildirmişdir ki, 20 Yanvar faciəsinin 25-ci ildönümü bir çox ərazi ilk partiya təşkilatlarında xüsusi tədbirlərlə qeyd olunur. Bildirilmişdir ki, müstəqilliyi qorumaq onu öldürməkdən daha çətindir. Müstəqilliyi qorumağın əsas şərtlərindən biri isə tarixi yaddaş qorumaqdır. O, 20 Yanvar hadisələrinin əsl siyasi qiymətini almasında və bu faciənin dünyaya çatdırılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini diqqətə çatdırmış, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.

Sonra 20 Yanvar faciəsinin bəhs edən sənədli film və həmin hadisələrdə şəhid olmuş Fəxrəddin İsayevinin anasının məşəqqətli tarixi günlə bağlı xatirələrini əks etdirən videogörüntü nümayiş etdirilmişdir. 20 Yanvar hadisələrinə dair fotosəhifələrin və kitabların sərgiləndiyi tədbir kitabxananın azyaşlı oxucuları tərəfindən hazırlanmış "Qanlı yaddaş" adlı kompozisiya ilə yekunlaşmışdır.

## "HB.Co.LTD" ərazi ilk partiya təşkilatı fəallığı ilə seçilir

MAIL

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı fəaliyyətində ərazi ilk partiya təşkilatları ilə işə daim xüsusi diqqət ayırır. Öz fəallığı ilə seçilən təşkilatlardan biri də "HB.Co.LTD" ərazi ilk partiya təşkilatıdır.

Hazırda təşkilatın 67 üzvü var və onların sayının artırılması istiqamətində işlər davam etdirilir. "HB.Co.LTD" ərazi ilk partiya təşkilatı YAP Binəqədi rayon təşkilatının illik Tədbirlər Planına uyğun olaraq müvafiq tədbirlərin icrasında daim fəal iştirak edib.

Bununla əlaqədar Qadınlar Şurası və Gənclər Birliyi partiyaya üzvlərinin iştirakı ilə müxtəlif tədbirlər təşkil ediblər.

Ərazi ilk partiya təşkilatı həyata keçirilən layihələrdə iştirakı ilə də diqqətə çəkir. YAP Binəqədi rayon təşkilatı tərəfindən həyata keçirilən "Tütən və alkoqolun insan sağlamlığına vurduğu zərərini tibbi aspektləri" layihəsində "HB.Co.LTD" ərazi ilk partiya təşkilatı təşkilatçılarından biri qismində yaxından iştirak edib. Digər tərəfdən, layihə çərçivəsində keçirilən seminarların təlimçisi də bilavasitə bu ərazi ilk partiya təşkilatının təmsilçisi

olub. 2014-cü ilin aprelinde həyata keçirilən və 1 ay davam edən layihə Binəqədi rayonu üzrə 32 orta ümumtəhsil məktəbinin 1500-ə yaxın şagirdini əhatə edib. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən icrasına başlanılmış "Təmiz Binəqədi" sosial layihəsində də "HB.Co.LTD" yaxından iştirak edib.

2014-cü il dekabrın 17-də Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının dəstəyi, təhsil və səhiyyə nazirliyi, rayon gənclər və idman idarəsi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı və

"NİCOS" şirkətinin maliyyə dəstəyi ilə rayonun bütün orta ümumtəhsil məktəblərini əhatə edən "Gigiyenik qaydalarla düzgün əməl edək" layihəsinin yekun tədbirində "HB.Güven" klinika da mükafatlandırılıb.

"HB.Co.LTD" şirkətinin 2014-cü ildə daha bir uğuru "İlin səhiyyə ocağı" adına layiq görülməsidir. "Azəri Business Award" Milli Mükafatı 2014-cü ilin yekunlarına görə "HB.Güven" klinikasını "İlin səhiyyə ocağı" adına layiq görüb. Bununla ikinci dəfədir ki, klinika həmin nominasiya üzrə təltif olunur.

# 2 sayılı Sahə İnzibati Ərazi Dairəsində hesabat yığıncağı

SİYAVUŞ ƏMİRLİ

Binəqədi Rayon İcra Hakimiyyətinin 2 sayılı Sahə İnzibati Ərazi Dairəsi (Sİ-ƏD) üzrə nümayəndəliyinin 2014-cü ilin yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. 9-cu mikrorayonda yerləşən 157 sayılı tam orta məktəbin akt zalında təşkil olunan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın şöbə müdirləri – Ramiz Göyüşov, Yunis Hüseynov və sakinlər iştirak ediblər.

Hesabat yığıncağını giriş sözü ilə açan Aygün Əliyeva ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə son illər regionların dinamik inkişaf etdiyinə, əhalinin həyat səviyyəsinin ildən-ilə yaxşılaşdığını, şəhərlərin, rayon mərkəzlərinin, kənd və qəsəbələrin abadlaşdığını diqqətə çatdırıb. Binəqədi rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri haqqında məlumat verən A.Əliyeva görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Aytac Əliyeva geniş hesabatla çıxış edib. O, nümayəndəliyinin Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2012-ci il tarixli "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" sərəncamına müvafiq olaraq Binəqədi RH başçısının 7 dekabr 2012-ci il tarixli, 247 sayılı sərəncamı əsasında yaradıldığını diqqətə çatdırıb. Bildirilib ki, nümayəndəliyin inzibati ərazisində 2 mikrorayon (6 və 9 mikrorayonlar) və 1 fərdi yaşayış evlərinin yerləşdiyi küçə (Rezervuar küçəsi) mövcuddur: "Rayonda yerli özünüidarəetmə orqanı olan, mikrorayonların və Rezervuar küçəsinin hüdudlarını əhatə edən 1 bələdiyyə – Binəqədi rayon bələdiyyəsi fəaliyyət göstərir. Ərazidə rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) balansında olan 79, 92, 95 və 108 sayılı MKİS-lərə məxsus ümumilikdə 92 yaşayış binası, 26 kooperativ yaşayış binası, 15 yeni tikilmiş hündürmərtəbəli yaşayış binası, habelə 78 sayılı Xüsusi Təyinatlı MKİS-ə məxsus 4 yaşayış binası mövcuddur".

**Sakinlərə çoxsaylı görüşlər keçirilib**  
A.Əliyeva bildirdi ki, hesabat ilində sakinlərlə fərdi işin təşkili üçün tələbləri səviyyəsində qurulub, onlarla



söyər qaydada, bəzi hallarda isə "qapıdan qapıya" prinsipi ilə evlərinə görüşlər keçirilib. Görüşlər zamanı sakinlərin təklif və istəkləri dinlənilib, icrası yerində mümkün olan problemlər aradan qaldırılıb, digərləri isə nəzarətə götürülüb. Hesabat dövründə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən nümayəndəliyin ərazisində aparılmış kompleks abadlıq işləri sakinlərin rəğbətində, sevincinə səbəb olub. 92 yaşayış evinin zirzəmisini təmir edilib, 21 yaşayış evinin fasad örtüyü rəngləndirilərək yenisi ilə əvəz edilib. Yumşaq və çardaqlı daxil olmaqla, ümumilikdə, 28.195 kvadratmetr əraziyə dam örtüyü vurulub, 100-dən çox giriş təmir edilib, yeni qapılar qoyulub, 44305 kvadratmetr əraziyə asfalt örtüyü döşənib. 273 liftdən 7-si yenilənib, 111-i əsaslı və müasir üslubda təmir edilib. 236 məişət tullantıları konteynerindən 35 ədədi yenilənib, 215 ədədinin təkrərləri dəyişdirilib. 2 "xeyir-şər evi"nə lazımı avadanlıqlar götürülüb, 1-nin oturmaqaları dəyişdirilib, digər 3-də kondisionerlər quraşdırılıb.

Hesabat ilində nümayəndəliyin ərazisində 4-ü böyük, 2-si kiçik olmaqla, ümumilikdə 6 məhəlləarası mədəni-istirahət parkı sakinlərin istifadəsinə verilib. Sözügedən parklarda, ümumilikdə, 135 ədəd işıq dirəyi, 74 ədəd urna, 7 ədəd geniş söhbətqah, 102 ədəd oturmaqah, 4 ədəd idman və uşaq-əyləncə meydançası quraşdırılıb. 10.000 kvadratmetrə yaxın yaşıl çəmən örtüyü, eləcə də 10.000-dək müxtəlif növ dekorativ gül və ağac, həmçinin sarmaşıq kolları əkilib. Üç parkda fəvvarə hovuzları tikilib.

**Ərizə və müraciətlərə həssas münasibət**

Hesabat dövründə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının nümayəndəlik ərazisində 6 görüşü keçirilib. Ümumilikdə, 781 nəfər sakin

nin yüksək fəallığı ilə keçirilən bu görüşlərdə 47 məsələ qaldırılıb, onlardan böyük əksəriyyəti bu və ya digər şəkildə həllini tapıb.

2014-cü ildə nümayəndəlik tərəfindən hər həftə sakinlərlə söyər görüşlər keçirilib. Bu görüşlər zamanı 600-ə yaxın sakinlə fikir mübadiləsi aparılıb, onları narahat edən problemlərin operativ şəkildə aradan qaldırılması istiqamətində tədbirlər görüldü. Nümayəndəliyin səlahiyyətlərinə aid olmayan problemlərin həlli ilə əlaqədar Binəqədi RH-ə məlumat verilib.

Ötən il nümayəndəliyin ərazisində yaşayan sakinlər tərəfindən "Sakinlərin Mü-

vərgüləyib: "Vətəndaş-məmur həmrəyliyinə, qarşılıqlı məsuliyyətinə və münasibətin təcəssümü olan layihənin icrasını ötən il nümayəndəliyin ərazisində də uğurla davam etdirilib. Layihənin açıq elan edilməsi və geniş ictimaiyyətə təqdim olunması nümayəndəliyin ərazisində yeni istifadəyə verilən parkın açılış günündə – iyul ayının 5-də həyata keçirildi. Bu, nümayəndəliyə göstərilən etimad və həm də böyük sınaq, məsuliyyət idi. Sözügedən layihə çərçivəsində nümayəndəliyin ərazisində sakinlərin, eləcə də obyekt sahiblərinin və işçilərin iştirakı ilə 20-dən çox kütləvi, hər həftənin çərşənbə axşamı, cümə axşamı, şənbə

**SİƏD ərazisində bəzi problemlər də mövcuddur**

İcra nümayəndəsi bildirdi ki, ərazidə genişmiqyaslı abadlıq-quruculuq, yaşıllaşdırma işlərinin aparılmasına baxmayaraq, hələ də bəzi problemlər mövcuddur: "Nümayəndəliyin xidməti ərazisində yerləşən və Binəqədi



raciəti Xidməti – 1646"ya 811 şikayət daxil olub. Onların 671-i tam, 9-u qismən həll olunub, 131-nə müvafiq izahatlar verilib. Sakinlərin müraciətlərinə əsasən, nümayəndəlik tərəfindən 2214 arayış verilib. Onların da 166 ədədini "2 nömrəli arayış" təşkil edib.

**"Təmiz Binəqədi" layihəsinə töhfə**

A.Əliyeva ilk Avropa Oyunlarına hazırlıq ərəfindən icrasına start verilmiş "Təmiz Binəqədi" sosial layihəsinin rayon sakinləri tərəfindən böyük maraqla qarşılandığını və dəstəkləndiyini

bə və bazar günləri isə ümumi təmizlik aksiyaları təşkil olunub.

Qeyd edilib ki, layihə çərçivəsində 2014-cü il iyulun 19-da keçirilmiş "Polietilen-siz gün" aksiyası da hər kəs tərəfindən xüsusi maraq və alqışla qarşılanıb: "Avqust ayının 20-də "Ən təmiz bağça" müsabiqəsinin qaliblərinin mükafatlandırılması nümayəndəliyin ərazisində daha bir yeni parkın açılış gününə təsadüf etdi. Sakinlərin böyük sevincinə səbəb olan bu parkın istifadəyə verilməsi "Təmiz Binəqədi" layihəsinin növbəti möhtəşəm uğurudur.

Layihə çərçivəsində rayonda böyükklər arasında keçirilən dama, şahmat və nörd yarışmasında nümayəndəliyi təmsil edən iştirakçılar birinciliyi əldə etdilər. Yeniyyətmələr arasında keçirilən minifutbol turnirində "Binəqədi qartalları" komandası ikinci yeri tutdu. "Ən təmiz MKİS" müsabiqəsində isə ərazidəki 4 MKİS-dən 2-si fərqlənmə diplomu ilə təltif edildi, 1-i 3-cü yerin sahibi oldu. Çoxmənzilli yaşayış evlərinin yerləşdiyi nümayəndəlik "Ən təmiz fərdi ev" müsabiqəsində 8 fərdi evlə təmsil olunur. Layihə çərçivəsində uşaqlar da yaddan çıxarılmayıb, onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər keçirilib. "Oppalar" uşaq-əyləncə mərkəzində keçirilən "Qayırsız 1 saat"da nümayəndəlikdə yaşayan aztəminatlı və imkansız ailələrin uşaqları iştirak edə bildilər. Layihə Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutub.

**SİƏD ərazisində bəzi problemlər də mövcuddur**

İcra nümayəndəsi bildirdi ki, ərazidə genişmiqyaslı abadlıq-quruculuq, yaşıllaşdırma işlərinin aparılmasına baxmayaraq, hələ də bəzi problemlər mövcuddur: "Nümayəndəliyin xidməti ərazisində yerləşən və Binəqədi

## "Baxdım bu dünyanın pəncərəsindən..."

"Miniatur hekayələr yazıram. Mənə elə gəlir ki, indiri əsərlər oxunmur. Xatirələrimi də yazıram. Özü də elə yazıram ki, kitabı açanda hansı hissəsini oxumaq istəsən, digəri ilə heç bir əlaqəsi olmasın, başa düşülsün. Kitabın adı "Baxdım bu dünyanın pəncərəsindən..." olacaq". Rəhmətlik Aslan müəllim bu sözləri son müsahibələrinin birində demişdi...

Həmin kitabı sağlığında nəşr etdirmək ona qismət olmadı. Lakin vəfalı həyat yoldaşı Gözəl xanım mərhum yazıcının bu arzusunun da gerçəkləşdirib. Aslan Qəhrəmanlının "Baxdım bu dünyanın pəncərəsindən..." kitabı bu günlərdə – onun vəfatının birinci ildönümü ərəfəsində çapdan çıxıb.

Tanınmış jurnalist Süleyman Qaradağlının redaktoru olduğu bu kitabda yazıcının xatirələri, hekayələri, pyesləri, şeir və tərcümələri, parodiyaları toplanıb. Kiçik həcmli xatirə və hekayələrdə mərhum yazıcı şahidi olduğu hadisələri, yaxınları və dostları ilə bağlı əhvalatları qələmə alıb. Kitab vaxtilə geniş populyarlıq qazanmış üç hissəli – "Sən axıram", "Məni bağışla", "Səndən xəbərsiz" televiziya pyesləri ilə yanaşı, bu seriyanın davamı olan "25 ildən sonra"

pyesi də daxil edilib. Tərtibçilərin fikrincə, ictimai yükü, mənəvi-əxlaqi çağırışları ilə bu gün də aktuallığını qoruyub saxlayan bu pyeslər dördlüyünün müasir rejissor yozumu, aktyor oyununu və televiziya standartları ilə yenidən ekranlaşdırılması mümkündür.

Aslan Qəhrəmanlı bədii yaradıcılığında nəsr və dramaturgiyaya üstünlük versə də, poeziyaya da biganə qalmayıb. Xatirələrində qeyd etdiyi kimi, şeir də yazıb – özü üçün... Hətta rus dilindən şeirlər tərcümə edib. Bir çox Azərbaycan şairlərinin şeirlərinə yazdığı parodiyaları bir

neçə il əvvəl kiçik bir kitabçaya yığaraq oxucuların müəhəkiməsinə verib və bu cəsarətli, nisbətən orijinal yaradıcılıq cəhdlərini ömrünün son günlərində də nəşr olunmuş kitab-

da mərhum ədibin bu qəbil-dən olan poetik yaradıcılıq nümunələri də verilib.

"Baxdım bu dünyanın pəncərəsindən..." – layiqli vətəndaş, ziyalı, alim, müəllim və yazıçı ömrü yaşamış Aslan Qəhrəmanlının düşüncə və duyğularını, həyata baxışını və mənəvi qənaətlərini özündə ehtiva edən bu kitabı, yəqin ki, oxucu marağına səbəb olacaqdır.

**Yeri gəlməmiş:** "Binəqədi" qəzetində rayonda yaşayan ziyalılarımızı oxucularımıza yaxından tanımaq məqsədilə açdığımız "Tanınmışlar" rubrikasının ilk qonaqlarından biri məhz Aslan Qəhrəmanlı olmalı idi. Təəssüf ki, o zaman səhətdə olan problemlər səbəbindən, tanınmış yazıçı ilə söhbətimiz alınmadı.

İndi Aslan müəllim aramızda yoxdur... Lakin gec də olsa, bu gün qəzetimiz vasitəsilə onu bir daha xatırlamağı özümüza borc bildik...

## "Mədəniyyət elçisi" layihəsi davam edir

MAIL

Binəqədi rayonunda yeniyyətmə və gənclər arasında ictimai-siyasi və vətənpərvərlik tərbiyəsi işinin təşkili məqsədilə həyata keçirilən "Mədəniyyət elçisi" layihəsi davam edir. Layihə çərçivəsində rayon ərazisində yerləşən ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi, eləcə də ümumilikdə rayon ictimaiyyətinin iştirakı ilə teatr tamaşalarının sərgilənməsi təmin edilir.

Şagirdlərə zəngin mədəniyyətə sahib olan ölkənin vətəndaşı olmasını aşılamaq, orta təhsil müəssisələrinin bu istiqamətdə fəallığının artırılması layihədə vacib məsələ kimi qarşıya qoyulub.

Layihəyə start verilən andan bugünə kimi rayon gəncləri, orta təhsil müəssisələri üçün Gənc Tamaşacılar Teatrında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, İrəvan Dövlət Azərbaycan Dram Teatrında, Şuşa Dövlət Musiqili Dram Teatrında müxtəlif mövzularda tamaşalar təşkil edilib.

Bu istiqamətdə növbəti tamaşa yanvarın 20-də Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında hazırlanan "Qarabağnamə" tamaşası olub. Tamaşada Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, rayonun orta təhsil müəssisələrinin şagirdləri, rayon ictimaiyyəti və gənclər iştirak ediblər.

# Silahlı qüvvələrə könüllü yardım kampaniyası

MƏHƏBBƏT ORUCOV

Qarabağ dərdi bütün Azərbaycan xalqının ağırlı yeridir. Ölkəmiz müharibə şəraitində olduğundan gənclər arasında hərbi-vətənpərvərlik təbliğatının bir an belə dayandırılmaması vacib şərtidir. Bunun üçün isə təlim-tərbiyə, təhsil müəssisələrində, mətbuatda, cəmiyyətdə hərbi-vətənpərvərlik tərbiyəsinin təbliği, ordu, şəhidlər, Milli qəhrəmanlar, düşməne nifrətə bağlı müxtəlif yönümlü söhbətlər aparılmalı, yazılar yazılmalı, verilmişlər nümayiş etdirilməlidir. Heç kəsə sirr

deyil ki, torpağımızın işğaldan azad edilməsində son güvənç yerimiz Azərbaycan əsgəridir. Yaxşı deyiblər: ordun varsa, yurdun var. Bu gün torpaqlarımızın işğal altında olduğu bir vaxtda bizlərə güclü ordu hava-su kimi lazımdır. Belə bir ordu isə məhz ulu öndər Heydər Əliyev yarada bilərdi.

Daha dəqiq desək, ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şanlı səhifələrindən olan ordunun yaradılması məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra mümkün olmuşdur. Ulu öndərin

1993-cü il noyabrın 2-də Azərbaycan xalqına tarixi müraciətindən sonra hərbi nizamnamə çərçivəsində və mərkəzdən idarə edilən nizamı hərbi hissələr formalaşdırıldı. Yeni Milli Ordunun ilk hərbi hissələri 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində və Murovdagda uğurlu əməliyyatlar həyata keçirildilər. Ermənilər tərəfindən işğal olunmuş bir çox yaşayış məskənləri, strateji yüksəkliklər azad edildi.

Azərbaycanda ordunun gücləndirilməsi işinin prioritet elan olunması və müvafiq sahəyə göstərilən

diqqətin gündən-günə artırılması ölkənin milli maraqları ilə bağlı olduğundan, bu məsələ bütün dövrlərdə xüsusi diqqət və həssaslıq tələb etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi ilk gündən həm də Ali Baş Komandan olaraq təhlükəsizlik orqanlarının səmərəli fəaliyyətinin təşkili ilə yanaşı, ordunun gücləndirilməsini prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. 2002-ci il 17 avqust tarixli prezident fərmanı ilə yaradılmış Silahlı Qüvvələrə Yardım Fondu heç şübhəsiz ki, ordumuzun

müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirlərinin maliyyələşdirilməsi istiqamətində yeni bir stimol olmuşdur. Fərmandan göstərilirdi ki, mənəvi, fondun maliyyə mənbəyi Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər qadaxlı maddələrdən ibarətdir. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və

onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir. Qeyd edək ki, sözügedən fərman ölkə əhalisi tərəfindən böyük rəğbətlə qarşılanmış və vətənpərvərlik aksiyasına qoşulanların sayı günbəgün artmaqdadır. Məhz bu vətənpərvər sөylərin nəticəsində ki, ötən il noyabrın 1-nə olan məlumata görə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu 58 milyon 429 min 256 manat, 211 min 791 ABŞ dolları və 593 avro vəsait yığılmışdır.

Bu baxımdan, Binəqədi rayonunda da bununla bağlı bir sıra işlər görülmüşdür. Rayonda ordumuza könüllü yardım edilməsi ilə bağlı davamlı tədbirlər həyata keçirilmişdir. Ötən il orduya çağırılan gənclərin hərbi hissələrə yola salınması mərasimləri təşkil olunmuş və rayon icra hakimiyyətinin məsul şəxsləri ayrı-ayrı hərbi hissələrdəki andiçmə tədbirlərində iştirak etmişlər. Eyni zamanda, rayonda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən könüllülük əsasında fondun hesabına vəsait köçürülmüşdür.

# Məktəb direktorları təlim kurslarında...

## Təhsilin fəlsəfəsi dünya təcrübəsindən bəhrələnin

Təhsil cəmiyyətin həyatında prioritet sahə olaraq insanın inkişafında və formalaşmasında mühüm rol oynayır. O yalnız bilik və bacarıqlar əldə etmək üçün deyil, təhsil alanın və bütövlükdə insanın inkişafını təmin etmək üçün çox gərəklidir. Azərbaycan da istər müəllimin, istərsə də məktəbin fəaliyyətinin cəmiyyətin tələblərinə uyğun qurulması nəticəsində şəxsiyyətin formalaşdırılması, nailiyyətlərin qiymətləndirilməsi, eləcə də təhsilin idarə olunması sahəsində xeyli qabaqcıl təcrübə formalaşmışdır. Ölkəmizdə geniş vüsət alan təhsil islahatları müəllim hazırlığını, pedaqoji kadrların yetişdirilməsi səviyyəsini, onların peşəkarlığını və bacarıqlarını önə çəkir.

Təhsil Nazirliyinin məktəblərin idarə edilməsi üzrə həyata keçirdiyi islahatları dəstəkləmək məqsədilə UNICEF və "Xəzər" Universiteti tərəfindən "Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim" kurslarına start verilib. Məlumat üçün bildirik ki, təlimlər 7 moduldan ibarət və cəmi 138 saat olmaqla 3 ay davam edəcəkdir. Hər modul üzrə müətdədi tədqiqat mövzuları veriləcək, qiymətləndirmələr aparılacaq. Təlimi uğurla başa vuranlara sertifikat təqdim olunacaq.

Sertifikat alan şəxslər Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin direktorları vəzifəsinə vakansiyalar üzrə keçiriləcək müsabiqələrdə iştirak hüququ qazanacaqlar. Bundan başqa, iştirakçılardan gələcəkdə "Xəzər" Universitetində magistratura səviyyəsində təhsilini davam etdirmək istəyənlər üçün beş (ECTS) kredit veriləcək. Ən uğurlu 60 namizəd üçün maliyyə dəstəyi UNICEF tərəfindən qarşılanacaq.

Təlim kurslarında iştirak etmək istəyənlər ən azı 5-7 il iş təcrübəsinə və ofis proqramlarında işləmək bacarıqlarına malik olmalıdırlar. Onların Azərbaycan dili ilə yanaşı, ingilis, rus və ya türk dilləri də bilmələri arzuolunandır. Bu tələblərə cavab verən namizədlər müraciət formasının, tərcüməyi-halın (CV) və yazılı imtahanın nəticəsinin qiymətləndirilməsinə əsasən müəyyənəndiriləcəklər.

"Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim" kurslarında Binəqədi rayonu ərazisində fəaliyyət göstərən 126 saylı məktəbin direktoru Şəmsi Qocayev və 313 saylı orta məktəbin direktoru Zakir Bayramov da iştirak edir.

Direktorlar təlim kurslarının hansı əhəmiyyət kəsb etməsi barədə fikirlərini bizimlə bölüşdülər.

**Şəmsi Qocayev:** "Təhsil yalnız bilik və bacarıqlar əldə etmək üçün deyil, təhsil alanın və bütövlükdə insanın inkişafını təmin etmək üçün lazımdır. Məlumdur ki, təhsil prosesinin əsas subyekti öyrənəndir (şagird, tələbə və s.). Öyrənən bilik və bacarıqların daşıyıcısı kimi nəzəri biliklər qazanıb inkişaf etməklə yanaşı, bacarıq və vərdişlərə yiyələnməli, aldığı bilikləri təcrübədə, həyatda tətbiq etməyi bacarmalı, bununla da müstəqil fəaliyyətə, peşə seçməyə hazır, rəqabət qabiliyyətli

rini, həmçinin informasiya-kommunikasiya texnologiyaları (İKT) nəzəriyyəsini də öyrənirik. Hazırda respublikamızda bütün sahələrdə mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir. İKT biliyinə mükəmməl yiyələnməyin ən yaxşı yolu isə orta məktəbdən başlayır.

Dünya təcrübəsi göstərir ki, İKT-dən istifadə etməklə qurulan müasir təhsil modeli məktəbin pedaqoji heyəti qarşısında yeni tələb və vəzifələr qoyur. Müəllimlərin tələb və vəzifələri fundamental biliklər, pedaqogika və psixo-

inkişafına, onların maraq və ehtiyaclarının təmin olunmasına istiqamətləndirməlidir. Belə olduqda, təhsilin məqsədi şagirdlərə biliklərin yalnız nəzəri cəhətdən deyil, praktiki və əsaslanmaqla, inkişafetdirici xarakterdə verilməsini təmin edə bilər. Məktəbdə ayrı-ayrı fənlərin məzmunu kurikulumlarla müəyyənəndirilir. Fənn kurikulumları nəticəyönümlü, öyrənməyönümlü, bacarıqyönümlü olmaqla, ona xidmət etməlidir ki, şagirdlər hər hansı fənnin tədrisi prosesində problemləri həll edərkən səmərəli yol və vasitələr seçə bilsinlər, bu yolda əldə etdikləri bilikləri tətbiq etmək imkanına malik olsunlar.



logiya sahəsində deyil, həm də informasiya sahəsində yenedən təlim alması olduqca aktualdır. Yeni nəslin müəllimlərindən öyrəndikləri fənnin struktur məzmununa və məqsədinə uyğun, uşaqların fərdi xüsusiyyətlərini nəzərə alan, şagirdlərin harmonik inkişafını mümkün edən texnologiyaları seçib tədrisdə tətbiq etmək tələb olunur. Bir sözlə, təşkil olunan bu kurslar məktəb rəhbərlərinə hərtərəfli fayda verəcəkdir."

**Zakir Bayramov:** "Təhsilin keyfiyyətə səmərəli təhsil və təlim mühitinin yaradılması işində xeyli asılıdır. Təhsil mühtiti təlim mühtiti ilə müqayisədə ümumi, mücərəd, geniş, əhatəli olmaqla, öyrənəni azad inkişaf etməyə, yaradıcı fərd olmağa həvəsləndirməli, həyatın özü olmalıdır. Təlim mühtiti ilə təhsil mühtiti arasında fərq qəbul etməyə imkan verən metodlar, təhlillər öyrənirik.

34 ildir ki, müəllimlik peşəsindəyəm və bu sahədə kifayət qədər təcrübəm var. Bununla belə, öyrənmək, yeni metodlarla işləmək bacarığına yiyələnmək çox vacibdir. Kurslarda idarəçiliklə yanaşı, liderlik xüsusiyyətlə-

olmalıdır. Şübhəsiz ki, öyrənənin inkişafında öyrədənin (müəllim) rolu əvəzsizdir. Müəllim yalnız hazır bilikləri verənlər deyil, təlim prosesinin mərkəzində durmalı, şagirdlərin şəxsiyyət kimi inkişafına şərait yaratmalı, onlarla əməkdaşlığa, qarşılıqlı hörmət və anlaşmaya üstünlük verməlidir. O, şagirdləri fəallaşdırmalı, təlimi onun maraq və tələbatına uyğun qurmalı, özü məsləhətçi və istiqamətverən rolunda olmalı, şagirdlərin şəxsiyyətinə hörmət etməli, tədris fəaliyyətində humanizm prinsiplərinə əsaslanmalıdır.

Müəllim yüksək təşkilatlılıq keyfiyyətlərinə, milli zəminə və ümumbəşəri dəyərlərə malik olmalı, bunları öyrənənlərə də aşılamalıdır. Məhz bu baxımdan, məktəbin idarə olunması üzrə təlim kurslarının təşkilatı mühüm əhəmiyyət kəsb edir. Keçirilən kurslarda yeni metodlar, təhlillər öyrənirik.

34 ildir ki, müəllimlik peşəsindəyəm və bu sahədə kifayət qədər təcrübəm var. Bununla belə, öyrənmək, yeni metodlarla işləmək bacarığına yiyələnmək çox vacibdir. Kurslarda idarəçiliklə yanaşı, liderlik xüsusiyyətlə-

Şübhəsiz ki, öyrənmək hər zaman, bütün yaş dövrlərində lazımdır. "Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim" kurslarının təşkilatı mühüm əhəmiyyət kəsb edir. Keçirilən kurslarda yeni metodlar, təhlillər öyrənirik.

Qeyd edək ki, kurslarda məktəb direktorlarına bir çox nəzəri məsələlər tədris olunur. İştirakçılar əmək müqaviləsinin bağlanması qaydalarını, əmək qanunvericiliyinin daha dərinəndən öyrənilməsinə, maliyyə məsələlərinin necə həyata keçirilməsinə öyrənirlər. Bundan başqa, yeni təlim metodlarının innovasiyası da məktəb rəhbərlərinə tədris olunur. Bu baxımdan, təlim kurslarında İKT üzrə bacarıqların tədris olunması çox müsbət haldır.

# "Rinqdə yalnız qələbə barədə düşünürəm"



İdman son illərdə Azərbaycanda ən çox inkişaf edən sahələrdəndir. Bu sahəyə davamlı dövlət qayğısının nəticələri idmançıların maddi və beynəlxalq yarışlarda qazandıqları yeni-yeni nailiyyətlərdə öz ifadəsini tapır. Əksər bölgələrimizdə müasir standartlara uyğun olimpiya idman komplekslərinin inşası, sağlam həyat tərzinin təbliği idmanı Azərbaycanda ictimai həərəkətə çevirir.

Binəqədi rayonunda da idmana böyük maraq var. Burada idmançılar üçün lazımi şərait təmin edilib, məhəllələrdə meydançalar yaradılıb, uşaq, yeniyetmə və gənclərin kütləvi şəkildə idmana cəlb olunması üçün lazımi işlər görüldü. Ayrı-ayrı işə obyektləri, idarə, müəssisə və özəl təşkilatlar arasında müxtəlif idman növləri üzrə yarışların təşkilatı Binəqədi rayonunda xoş bir ənənəyə çevrilib. Binəqədinin idmançı sakinləri mötəbər yarışlarda rayonun idman şöhrətini layiqincə qoruyurlar.

Belə idmançılardan biri, gənc olmasına baxmayaraq, artıq kifayət qədər tanınmış istedadlı idmançı, kikkboxinq və boks üzrə yığma komandanın üzvü Ramal Aslanovdur. Ramalın idmana adı bir təsadüf gətirib. Uşaqıqda həkim olmağı arzulasa da, kikkboxinqdə qazandığı ilk uğurları sonra idmana bağlanmışdır. Əldə etdiyi qələbələr onun öz seçimində əsləyanımadığını göstərir. 7 qat ölkə çempionluğu, dünyanın və Avropa çempionatlarında əldə edilmiş yüksək nailiyyətlər onun qazandığı titulların yalnız müəyyən bir hissəsidir. Bu yaxınlarda isə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikkboxinq üzrə peşəkarlar arasında 5-ci ənənəvi "Heydər Əliyev kuboku" beynəlxalq turnirində Ramal çempion adına layiq görüldü.

Amma Binəqədi təmsilçisi bu uğurlarla kifayətlənmək niyyətində deyil. İdmanı özünə həyat tərzinə seçən Ramal hesab edir ki, yaxşı idmançı öz titulları ilə kifayətlənməməlidir. Daim öz üzərində işləməli, daha böyük uğurlar əldə etmək niyyətində olmalıdır. Ramal şəxsi məşqçisi Hikmət müəllimi özünün təkə idmanda deyil, həyatda da ən böyük dəstəkçisi hesab edir: "Gününün çox hissəsini valideynlərimdən çox məşqçimin yanında keçirmişəm. Qazandığım nailiyyətlərə görə ona çox borc luyam".

Dünyaşöhrətli Mayk Taysonun pərəstişkarı olan Ramal peşəkar yarışlara "Lord" ləqəbi ilə çıxır. İdmançımız bu titulu doğrultmağa çalışır: "2012-ci ildən bəri iştirak etdiyim yarışlarda çempion olmuşam. Yalnız 2013-cü ildə keçirilən Avropa çempionatında gümüş medal qazandım. Etiraf edirəm ki, əldə etdiyim nailiyyətlər həç

1992-ci ildə Şəmkir rayonunda anadan olan Ramal ilk təhsilini orada alıb. 6-cı sinifdə oxuyarkən ailəsi ilə birgə Bakıya köçüb. Özü-özünə dediynə görə, paytaxta gələndən sonra Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin məşqçisi Hikmət Hacıyevin rəhbərliyi altında kikkboxinqlə məşğul olmağa başlayıb: "Məktəbi başa vurduqdan sonra Azərbaycan Dövlət Bədən Tərtibiyəsi və İdman Akademiyasına qəbul olundum. Hazırda akademiyanın 4-cü kurs tələbəsiyəm. Onu deyim ki, uşaqıqda çox dəcəl və dalaşqan idim. Şəmkirdə yaşadığım vaxtlarda qonşular hətta valideynlərimə mənədən şikayət edirdilər. Elə idmana gəlişimin tarixçəsi də dalaşqan olmağımın nəticəsidir. Məhəlləmizdə Rütəf adlı qonşumuz taekvondo ilə məşğul olurdu. O, mənə idmanla məşğul olmağı təklif etdi və özü ilə məşğul olduğu idman zalına gətirdi. Həmin vaxt DİN-in İdman Cəmiyyətində Hikmət müəllimin keçdiyi məşqlər mənə diqqətim cəlb etdi. Həmin vaxtdan kikkboxinq olmağımı qəti qərar verdirdim. Bu növdə ən çox zərərli zənginliyi marağıma səbəb olmuşdu. Beləliklə, həyatımı kikkboxinqə həsr etdim".

Ramal ilk vaxtlar məşqlərə gizlicə gedirmiş. Səbəb sadəymiş: valideynləri onun kikkboxinqlə məşğul olmağına qarşı çıxırdılar. Amma sonralar hər şey yoluna düşüb. Ailə üzvləri övladlarını peşəkar idmançı kimi qəbul etməyə başlayıblar.

Ramalın fikrincə, yaxşı idmançı güclü olduğu qədər də sadə olmalıdır: "Uşaqıqda yarışlarda qələbə qazandıqda özümə həmişə güclü hiss edirdim, məhəllə uşaqları ilə dava etməyə başlayırdım. Amma zaman keçdikcə, yaşım artdıqca başa düşdüm ki, yaxşı idmançı güclü olduğu qədər də sadə olmalı, nailiyyətləri ilə qürənlənməməlidir. Daim öz üzərində işləməli, daha böyük uğurlar əldə etmək niyyətində olmalıdır".

Ramalın fikrincə, yaxşı idmançı güclü olduğu qədər də sadə olmalıdır: "Uşaqıqda yarışlarda qələbə qazandıqda özümə həmişə güclü hiss edirdim, məhəllə uşaqları ilə dava etməyə başlayırdım. Amma zaman keçdikcə, yaşım artdıqca başa düşdüm ki, yaxşı idmançı güclü olduğu qədər də sadə olmalı, nailiyyətləri ilə qürənlənməməlidir. Daim öz üzərində işləməli, daha böyük uğurlar əldə etmək niyyətində olmalıdır".

Müsaibimiz bundan sonrakı yarışlarda da ölkəmizin idman şöhrətini layiqincə qorumaq, himnimizi səsləndirmək, bayrağımızı yüksəklərə qaldırmaq əzmindədir. Ramalın güvənsini sinayacağı növbəti yarış bu ayın sonunda təşkil olunaçaq respublika çempionatı olacaq. İdmançımız daha sonra Rusiyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunaçaq kikkboxinq üzrə peşəkar turnirdə bacarığını nümayiş etdirəcəkdir. Qarşıdakı hər iki çətin yarışda Ramala uğurlar arzulayırıq, ona yeni-yeni qələbələr diləyirik.

## "Coca-Cola Məktəbli Kuboku"na start verildi

"AZFAR GROUP" MMC-nin 8 mikrorayon ərazisindəki stadionunda Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın icrası məqsədi ilə rayon orta ümumtəhsil məktəblərinin 7-ci sinif şagirdləri arasında "Coca-Cola Məktəbli Kuboku" futbol turnirinə start verilib.



Yarışların açılış mərasimində rayon gənclər və idman idarəsinin aparıcı məsləhətçisi Rafiq Nəsirov çıxış edərək, turnirin təşkilatçıları

masında göstərdiyi dəstəyə görə AFFA-ya təşəkkürünü bildirmiş, yeniyetmələr arasında bu cür turnirlərin keçirilməsinin ölkədə futbolun inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O, Binəqədi rayonunda yeniyetmə və gənclərin futbolla məşğul olmaları üçün hər cür şərait yaradıldığını diqqətə çatdırmışdır.

AFFA-nın nümayəndəsi Günel Həməzəyeva qeyd etmişdir ki, dünyada sevilən idman növlərindən olan futbolun inkişafına dövlət tərəfindən böyük diqqət ayrılır. Son illər ölkəmizdə

bu sahədə bir sıra tədbirlər həyata keçirilmişdir. Qeyd olunmuşdur ki, "2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın qəbulu futbolun yüksəlişinə ciddi təkan verib. Paytaxtla yanaşı, bölgələrdə də yüzlərlə futbol meydançası tikilib və ya təmir edilərək əhalinin istifadəsinə verilmişdir.

Sonra turnirə start verilib. Mart ayında da davam edəcək turnirdə hər birində 12 nəfər olmaqla 32 komanda qalib adı uğrunda mübarizə aparacaq. Turnirin yekununa əsasən, qaliblər kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.



## → iqtisadiyyat

**Yeni yol paytaxt infrastrukturuna böyük töhfə verəcək**

Paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun "Koroğlu" stansiyasına qədər tikilən yolun Bakı şəhərinin infrastrukturunun inkişafında böyük əhəmiyyəti olacaq. Tikinti işlərini həyata keçirən "AZVİRT" MMC-nin texniki-iqtisadiyyat şöbəsinin rəisi Nəriman Nağıyev bu barədə deyib.

Şirkət nümayəndəsinin sözlərinə görə, bu yolun tikintisi hələ ilk Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərardan əvvəl planlaşdırılırdı. Bakı Olimpiya Stadionunun inşası və Böyükşöhr gölü ərazisində bulvarın salınması ilə əlaqədar yolun layihəsində bir sıra dəyişikliklər edilib.

N.Nağıyev qeyd edib ki, yolun əsas hissəsi altı, bəzi hissəsi isə dördzolaqlı

olacaq. Bu layihə çərçivəsində 2 körpünün, 2 tunelin, 2 piyada körpü və keçidin tikintisi nəzərdə tutulub.

Dövlət Proqramına daxil olan layihənin reallaşdırılması metronun "Koroğlu" stansiyasına gələn bütün istiqamətlərdən həm şəhərin mərkəzinə, həm də Həsən Əliyev küçəsindən keçərək metronun "Gənclik" stansiyası istiqamətinə qədər nəqliyyat əlaqəsini təmin edəcək.

Yeni avtomobil yolu Bakıtrafi qəsəbələrin ölkənin beynəlxalq əhəmiyyətli magistralı ilə nəqliyyat əlaqəsinin asanlaşmasına kömək etməklə yanaşı, paytaxtın mərkəzi hissəsinin və Heydər Əliyev prospektində nəqliyyat yükünün azalmasına da öz təsirini göstərəcəkdir.

**Əhalinin banklardakı əmanətlərinin həcmi artıb**

Ötən il dekabrın 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz artaraq 7,1 milyard manata çatıb.

Əmanətlərin 4,5 milyard manatı və ya 63,2 faizi milli, 2,6 milyard manatı xarici valyutada qoyulub.

Bu vəsaitin 76,6 faizi özəl banklarda yerləşdirilib.

**Bakıda "CIBS 2015" sərgisi keçiriləcək**

Aprelin 2-4-də Bakıda II Xəzər Beynəlxalq kater və yaxtalar sərgisi ("CIBS 2015") keçiriləcək.

"Itca Caspian" şirkətindən bildiriblər ki, sərgidə su-motor texnikası və müvafiq məhsullar nümayiş etdiriləcək.

Beynəlxalq sərgi kater, yaxta, müxtəlif növ dəniz avadanlıqları, yaxt klubları, su idmanı, su nəqliyyatı, və s. sektorlarda fəaliyyət göstərən şirkətləri özündə

birləşdirən Xəzər regionunun yeganə sərgisidir. "CIBS 2015" sərgisi Azərbaycanda inkişaf etməkdə olan perspektivli su-motor bazarı ilə tanış olmaq, bazarda öz yerini möhkəmləndirmək, mövcud iş münasibətlərini gücləndirmək, yeni distribütorlarla əməkdaşlıq imkanı əldə etmək və müştəri bazasını genişləndirmək üçün əvəzedilməz fürsətdir. Sərgiyə yaxta həvəskarlarının tanınmış nümayəndələrinin qatılacağı gözlənilir.

## Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti



**Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!**

www.binegedi-ih.gov.az



## → mədəniyyət

**Bakının tarixi məkanlarını ziyarət edənlərin sayı artıb**

Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi yerli sakinlərin və şəhərimizin qonaqlarının ən çox maraqlandırdığı və görmək istədiyi məkanlardır.

UNESCO-nun "Dünya mədəniyyəti irsi" siyahısına salınan İçərişəhərin bənzərsiz incilərindən olan bu qədim və tarixi məkanlar hər bir ziyarətçiye yurdumuzun keçmişini və bugünü haqqında dolğun məlumatlar verir. Məhz bu səbəbdən də bura üz tutan turistlərin sayı günbəgün artmaqdadır. Ziyarətçilərin sayının artmasının digər səbəbi isə həmin abidələrdə yaradılmış muzey ekspozisiyalarıdır.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən bildirilib ki, statistik göstəricilərə əsasən, 2014-cü ildə Qız qalasını ziyarət edənlərin sayı 12866,



Şirvanşahlar Sarayı Kompleksini isə 6828 nəfər olub. Bu rəqəmlərə əsasən demək olar ki, əvvəlki illərlə müqayisədə ziyarətçilərin sayında artım müşahidə olunur. Ziyarətçilərin tərkibinə gəldikdə isə onların içərisində rəsmi qonaqlar, nümayəndə heyətləri, yerli əhali, məktəblilər və tələbələr, xarici turistlər yer alıb.

**"Tarixdə soyqırımları: faktlar, reallıqlar, uydurmalar"**

Aprelin 2-3-də Bakıda "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə "Tarixdə soyqırımları: faktlar, reallıqlar, uydurmalar" mövzusunda I Beynəlxalq simpozium keçiriləcək.

İctimai Birlikdən bildiriblər ki, tədbirin keçirilməsinin məqsədi dünyada soyqırımları haqqında yazan, araşdırma və müzakirələr aparın tarixi və tədqiqatçıları bir araya gətirməkdir. Məlumdur ki, tarixdə bu mövzuda bir çox iddialar vardır. Bu iddiaların araşdırılması metodologiyası, aparılan analizlər və nəticələr barədə elmi ictimaiyyətin rəyi öyrəniləcək, nəşrlərə daxil ediləcək. Tədbirdə yeni araşdırma və arxiv materiallarının dövrüyyəyə gətirilməsi gözlənilir. Gələcəkdə yeni tədqiqatları izləmək məqsədilə simpozium



mun silsilə şəklində həyata keçirilməsi nəzərdə tutulur.

Simpoziumda "Soyqırımı nədir? Problemə hüquqi baxış", "Soyqırımı tarixini araşdırma metodologiyası", "XX əsrdən öncə soyqırımları", "Birinci Dünya müharibəsi ərəfəsində soyqırımı aktları", "İkinci Dünya müharibəsi ərəfəsində soyqırımı aktları", "Siyasi rejimlər və onların həyata keçirdiyi soyqırımları", "Azərbaycan tarixində soyqırımları" mövzuları müzakirə ediləcək.

Maraqlananlar martın 10-dək müraciət edə bilərlər.

## → xarici xəbərlər

**"İŞİD" Yaponiyadan 200 milyon dollar tələb edib**

"İŞİD" girov götürdüğü 2 Yaponiyanın vətəndaşının görüntüləri olan video yayıb.

Qruplaşma rəsmi Tokionun 72 saat ərzində 200 milyon dollar məbləğində fidyə ödəməyə çağırıb. Bu göstəricilərin edam ediləcəyini bildirib. "İŞİD"-in yaydığı bəyanatda deyilir ki, qeyd olunan məbləğ

Yaponiyanın qruplaşma ilə mübarizə aparın beynəlxalq koalisiyaya göstərdiyi yardımların məbləğinə bərabərdir.

Öz növbəsində, Yaponiya hökuməti terrora boyun əyməyəcəyini bəyan edərək, ölkəsinin terrorla mübarizədə mövqeyinin dəyişməz olaraq qaldığını deyib.

**BVF global iqtisadi artım proqnozunu aşağı salıb**

"Euronews"-un məlumatına görə, Beynəlxalq Valyuta Fondu yaxın 2 il üçün dünya iqtisadiyyatının artım proqnozunu aşağı alıb.

"Dünya iqtisadiyyatının inkişaf perspektivləri" hesabatında bu il üçün artım proqnozu 3,5%-ə, 2016-cı il üçün 3,7%-ə endirilib. Bu göstəricilər ötən ilin oktyabrında açıqlanan proqnozdan aşağıdır.

BVF-nin baş iqtisadçısı Olivye Blanşarın sözlərinə görə, yüksək işsizlik və aşağı inflyasiya fonunda avrozona

iqtisadiyyatı növbəti resesiya riski ilə üz-üzədir. O, həmçinin vurğulayıb ki, deflyasiya Avropada borc böhranının yaranmasına səbəb ola bilər.

Maliyyə bazarlarındakı gərginlik, xərclərin azaldılması və siyasi qeyri-müəyyənlik yüksək gəlir səviyyəsinə malik ölkələrdə iqtisadi artımı zəiflədir. 2015-2016-cı illərdə inkişaf etmiş ölkələrdə artımın 2,4%, inkişaf etməkdə olan ölkələrdə isə bu il 4,3%, gələn il isə 4,7% olacağı gözlənilir.

**Təbii fəlakətlə bağlı fəvqəladə vəziyyət elan olunub**

Mozambikdə leysan yağışların səbəb olduğu daşqınlar həyatı iflic edib. Təbii fəlakətdən ölənlərin sayı 71 nəfərə çatıb. Təhlükəli ərazilərdən 30 mindən çox adam təxli-

yə edilib. Leysan nəticəsində çaylar məcrasından çıxıb. Güclü daşqın küçə və evlərə ciddi ziyan vurub. Ölkədə fəvqəladə vəziyyət elan olunub.

## → maraqlı

**Kanalizasiyadan... qızıl**

Arizona Ştati Dövlət Universitetinin alimləri (ABŞ) tərkibində həyat fəaliyyəti, leysan, çirkab, sənaye tullantıları və bir çox digər şeylər olan kanalizasiya sularının çökmüntülərini öyrəniblər. Nəticələr inanılmaz olub: bir milyon adamın bir il ərzində hasil etdiyi tullantıların tərkibində 2,6 milyon dollarlıq qızıl və gümüş var.

Hazırda kanalizasiyadan qızıl çıxarmaq əsla sərfəli de-

yil, lakin alimlər bu problemi həll etməyi qarşılarına məqsəd qoyublar. Ola bilsin, tezliklə bir çox ölkələrdə zəngin mülki ehtiyatları kanalizasiyadan bərpa edilən qızılın hesabına artırılacaq.

Son illər bir çox ölkələrdə tullantıların emalına böyük diqqət yetirilir. Tədqiqatçılar təbiətə vurulan ziyanı azaltmaq üçün tullantı məhsullarından yeni materiallar sintez etmək yollarını axtarırlar.

**Dünya dillərinin qaribəlikləri**

Bütün dünyada ümumilikdə 6 mindən artıq dil, o cümlədən müxtəlif dialektlər mövcuddur. Onların hər biri barədə maraqlı fakt söyləmək olar. Xarici KİV-ə istinadla bu faktlardan bəzilərini diqqətə çatdırırıq:

- Eston dilində ismin 14 halı var.
- Kambocada kximer əlifbası 76 hərfdən ibarətdir.
- Ərəb ölkələrində danışıq dili yazıdan xeyli fərqlənir. Məsələn, müxtəlif regionlarda danışıqlar fərqlənə də, yazı Quran əlifbasına əsaslanır. Ərəb əlifbasını bütün Şimali Afrika ölkələrində, həmçinin bütün Ərəbistan yarımadasında oxuya bilirlər.
- Vyetnamda əsasən sənədan dilindən istifadə olunur. Bu dildə 50 sait var.
- Fransa ilə İspaniya arasındakı ərazilərdə yaşayan basklar yaxın ölkələrin dillərinə bənzəməyən və ümumiyyətlə heç bir hind-Avropa dil ailəsinə aid olmayan bask dilində danışırlar.
- Çin yazısında heç bir durğu işarəsi yoxdur.
- Qafqazda 40 dil dövr-



cuddur. Bu dillərə, həmçinin, abxaz dili də daxildir. Abxaz dili cəmi iki saite və 60 samitə malikdir.

• İndoneziya dilində sözün təkrarı cəm bildirir. Məsələn, "babi" donuz deməkdir, "babi-babi" isə donuzlar mənasını verir.

• Bir vaxtlar çox oxşar olan xorvat və serb dilləri eyni dil sayılırdı. Lakin xorvatlar latın, serblər isə kiril əlifbası ilə yazırlar. Maraqlıdır ki, bu xalqların dini əqidələri də müxtəlifdir.

• İngiltərədə fransız dili hələ 600 il bundan əvvəl rəsmi dil kimi tanınırdı.

• ABŞ-ın İllinoys ştatının qanunları danışıqda ingilis dilindən istifadəni qadağan edir. Bu ştatda rəsmi dil amerikan dili sayılır.